

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 121 (5352) 12 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin organı. Qiyməti 40 qəpik

"Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır"

*Prezident İlham Əliyev Özbəkistanın
nümayəndə heyətini qəbul edib*



4

Bas nazirin müavini Əli
Əhmədov Özbəkistan
nümayəndə heyəti ilə
görüşüb



5

Siyavuş Novruzov:
"Ciddi struktur
islahatları gözlənilir"



7

"Ermanistan bu
məsələnin diqqətdən
kənar qalmasına
çalışıb"



“Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır”

Prezident İlham Əliyev Özbəkistanın nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Respublikası Nazirlər Kabinetinə yənində Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

AZERTAC xəber verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin yaxşı perspektivlərə malik olduğunu dedi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə bu yaxınlarda Səudiyyə Ərabistanının

da qısa söhbətini xatırlayan Prezident İlham Əliyev qeyd etdi ki, bu görüş zamanı əlaqəlerimizin gələcəyi haqqında danışdı və qeyd olundu ki, Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dövlətimizin başçısı dini qurumlar sahəsində də təcrübə mübadiləsi və əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində bu il Özbəkistanda keçirilecek İslam həmrəyliyinə həsr edilmiş konfransın böyük

əhəmiyyətə malik olduğunu dedi və bildirdi ki, bu konfrans xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması baxımından önem daşıyır. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycanda digər mötəbər beynəlxalq tədbirlərlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox konfranslar keçirilir.

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırıldı. Qardaş Özbəkistan və Azərbay-

can xalqlarının bir-biri ilə tarixi dostluq telleri ilə bağlı olduğunu deyən Artukbek Yusupov Özbəkistanın ilk Prezidenti İslam Karimovla Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında six dostluq münasibətlərinin olduğunu dərin ehtiram hissi ilə qeyd etdi. O bildirdi ki, Azərbaycandakı inkişaf prosesleri və dost Azərbaycan xalqının uğurları ölkəsində maraqlı izlənilir.

Dövlətimizin başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin bəzi məhkəmə kollegiyaları sədrlerinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib. Əziz Cəfər oğlu Seyidov isə Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri təyin edilsin.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısı həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, general-major A.Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın.

Azərbaycan Prezidenti İlham Əliyev “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 698-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 700-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin maliyyəsinin esasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 709-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Azərbaycan və Türkiyənin enerji layihələri qlobal təhlükəsizlik strategiyasına töhfədir

Prezident İlham Əliyev: "Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilmişdir"

Xəbər verdiyimiz kimi, Türkiyənin ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib. Dünya Neft Konqresinin əsas təşkilatçısı olan Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dönyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkil-də istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizi ni əhatə edir.

1933-cü ildə yaradılan bu qurumun tədbirləri dünya neft sektorunun bütün sahələrini əhatə edir və hər üç ildən bir keçirilir. Bu dəfə Türkiyədə "Enerji gələcəyimizə körpüller" devizi altında təşkil olunan 22-ci Dünya Neft Kongresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Türkiyədə keçirilən 22-ci Dünya Neft Kongresinde iştirak edib.

Gözlənilən kimi, konqresde Azərbaycanla Türkiyənin birgə reallaşdırıldığı enerji layihələri gündəmdə oldu və Avropanın enerji təhlükəsizliyinin təminatında yeganə və etibarlı mənbə kimi qiymətləndirildi. Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın sözlerilə desək, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, "Türk Axını" və Şərqi Aralıq Dənizi qaz layihələri Türkiyənin və Avropanın təbii qazla təchizatı mənbələrinin şaxələnməsi baxımından çox əhəmiyyətlidir.

Bolqarıstanın Baş naziri Boyko Borisov da çıxışında bildirib ki, Balkan regionunda neft-qaz sektorunun baxımından önemli mövqeyə



malik olan ölkəsinin gələcəkdə Avropanın təbii qazın paylanması mərkəzine çevrilme ehtimalı böyük və bu məsələdə, o, Azərbaycandan gələn təbii qazın qəbulu və ötürülməsində də Bolqarıstanın önemli rol oynadığını diqqətə çatdırıb.

Türkiyənin Baş naziri Bineli Yıldırım isə, diqqətə çatdırıb ki, regional əməkdaşlığın nə dərəcədə önemli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri layihələri ilə regiona və dünyaya nümayiş etdirdik. Bu əməkdaşlığı hazırda "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində həyata keçirdiyimiz Trans-Anadolu qaz boru kəməri layihəsi ilə də davam etdiririk. TANAP-in gələn il istifadəyə verilməsi nəticəsində, Türkiyə hər il Azərbaycandan elavə olaraq 6 milyard kubmetr təbii qaz alacaq. Bundan başqa, 2020-ci ildən etibarən bu xətt vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixracı məsəlesi gündəmdə olacaq.

Əlbəttə ki, Prezident İlham Əliyevin konqresde çıxışı böyük maraqla qarşılandı. Çünkü Prezident İlham Əliyev bir daha dünya

ictimaiyyətinin diqqətinə çatdırıcı, neft və qaz amili siyasi təzyiq üçün deyil, yalnız əməkdaşlıq üçün vasitədir. Prezident İlham Əliyev, eyni zamanda, regional layihələrin də reallaşdırılması məsələsinə toxundu və qeyd etdi ki, enerji sahəsində Türkiye-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önemli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsuslu qeyd etmək istərdim. Bu layihələr, nəinki regionumuzun, hətta dünyadan enerji xəritəsini yeniden tərtib etdi: "Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilmişdir. Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi. Çünkü bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Beləliklə, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çı-

xarılması üçün kifayət qədər böyük şəbəkə yaradılmışdır. 2006-ci ildə Ceyhanda qardaşım Prezident Ərdoğanla bir yerde Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında iştirak edirdik və o vaxt da biz gələcək planlar haqqında düşündürük, fikir mübadiləsi aparırıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız uğurla reallaşır. Çünkü biz bu gün Cənub Qaz Dəhlizi kimi meqə layihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə, bu gözəl İstanbul şəhərində qoyulmuşdur. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında müqaviləni imzaladıq. TANAP layihəsi Cənub Qaz Dəhlizinin özüydür. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır. Bu gün "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə "Şahdəniz" qaz yatağıdır, orada "Şahdəniz-2" layihəsinin icrası artdıq 93 faizə çatıbdır, yaxın aylarda tam başa çatacaqdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz seviyyəsində tamamlanmışdır. Üçüncü ve ən əsas hissə TANAP

qaz kəməridir. Burada da tamamlanma seviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP - Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz seviyyəsindədir. Bütün bu dörd önemli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur.

Bir sözlə, bu gün aydın olur ki, neft-qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şəhərdir. Bu baxımdan, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsiనi verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yegane yeni qaz mənbəyidir. Çünkü qalan bütün qaz mənbələri fealiyyətdədir. Artıq yeni mənbə aşkarlanıb və bu qaz ehtiyatları yeni xətələ Avropa bazarlarına çıxarılaçq. Yeni Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, burada hər iki amil var. Bu da enerji şaxələndirilməsi istiqamətində çox ciddi bir addımdır.

"Ses" Analitik Grupu

12 iyul 2017-ci il

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyanının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görünlüb

Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyanının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlək tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dönyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölməkdir. Konqresin əsas



se-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyev dönyanın 15 ölkəsində tədris olunan Azərbaycanın multikulturalizm modeli barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşamasına və bunun bir dünya modelinə çevriləməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ da erməni işğalı altındadır. Həmçinin nazir hazırda dönyanın bir çox ölkəlerinin mühabibələrə məruz qaldığını vurğulayıb.

Azərbaycanda səhiyyənin və

Konqresdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev dönyanın 15 ölkəsində tədris olunan Azərbaycanın multikulturalizm modeli barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşamasına və bunun bir dünya modelinə çevriləməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ da erməni işğalı altındadır. Həmçinin nazir hazırda dönyanın bir çox ölkəlerinin mühabibələrə məruz qaldığını vurğulayıb.

Azərbaycanda səhiyyənin və



mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.

Açılış mərasimində çıxış edən DTHA təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi konqresin əhəmiyyətini vurğulayıb. Bakıda keçirilən növbəti tədbirin yüksək səviyyəli təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə və təşkilatçılara öz minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurumun yaranma tarixi barədə geniş məlumat veren professor təşkilatın hər il dönyanın müxtəlif ölkələrində keçirilən tədbirləri barədə danışıb. T.Noquçi hazırda dünyada tibb və tibbi ekspertiza sahəsində geniş islahatların baş verdiyini vurğulayıb.

Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətləri nə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fonduunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyanının 50 illik Qızıl yubiley mükafati və fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva



postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin neticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, elcə de sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dönyada bərqrər olması namine müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təminini və təblığında səyərlərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşunasalar tərefindən yüksək qiymətləndirilməsinin təzahüründür.

Mükafat və fəxri diplom Birinci vit-

tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir. "Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edir", - deyən O.Şirəliyev tibb işçiləri ilə pasiyentlər arasında qarşılıqlı səmimiyət və güvən hissini vacibliyini qeyd edib.

Sonra konqres işini mövzu etrafında məruzələrlə davam etdirib.

Bakı konqresində dönyanın aparıcı universitetlərinin professor-müslüm heyətinin 130-dan çox məruzəsi dinləniləcək, 100-ə yaxın poster təqdim olunacaq. Konqresin elmi programına təqribən 275 tezis daxil edilib. Məruzələrin tezisləri beynəlxalq "Tibb və hüquq" elmi jurnalında nəşr olunacaq. Qeyd edək ki, DTHA 1967-ci ilde Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərefindən yaradılıb. Qurum UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiylar ilə əməkdaşlıq edir.

Baş nazirin müavini Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb

Iyulun 11-də Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetində Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Aliyevlə görüşüb. Görüşdə Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Özbəkistan və Azərbaycan dost ölkə olaraq və təmmiqəsi tərəfdəşliqə sadıqlıklarını təsdiq edərək çox şəxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərir. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrimiz yaxınlığı ilə sıx bağlıdır. Əli Əhmədov xalqlarımız arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplerine əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrimizin mənafəyi və rifahı namine bundan sonra da durmadan inkişaf edəcəyinə əminliyini ifadə edib.



Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, dost ölkə olaraq Azərbaycanın inamlı addımlarla irəliləyən və geleceyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmənun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrimiz möhkəmlənməsində önemli rol oynadığını vurğulayıb, eyni zamanda hər iki ölkənin rəhbərləri tərefindən həyata keçirilən məqsədönlü siyasetin Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və geleceyinə böyük ümidi verdiyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Musa Qasımlı: "Prezidentin səfəri Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir"

"Cənab Prezident İlham Əliyevin Türkiye keçirilən XXII beynəlxalq neft konqresinin işində iştirakı, etdiyi nitqi və keçirdiyi ikiterəfli görüşləri müstəsna əhəmiyyət daşıyır". Bunu



SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlerine görə, Türkiye Prezidenti Rəcəb Tayyib Erdoğan, ABŞ dövlət katibi Tillerson və b. ilə keçirilən görüşlər həm ikiterəfli, həm regional, həm də beynəlxalq baxımdan faydalıdır: "Bu görüşlər zamanı aparılan müzakirələr cənab Prezidentimizin liderliyi altında Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və dünya işlərində rolunun artığını göstərir. Konqresdə edilən nitq özünün dərin məzmunu, məhiyyəti və böyük hədəfləri baxımdan diqqəti cəlb etdi. Bu nitq Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində müstəsna yer tutduğunu bir daha təsdiq etdi. Həsab edirəm ki, səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir".

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana getirilməsi prosesi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildiriblər ki, iki ölkə arasındaki hərbi-texniki əməkdaşlıqla dair razılışmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün getirilən çoxlu sayıda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

Siyavuş Novruzov: “Ciddi struktur islahatları gözlənilir”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsi

- Ermənistanın atəşkəsi pozması nəticəsində Füzuli rayonunun Axlənlı kəndində dinc əhali arasında ölüm hali oldu. Bu təxribatın ardınca təmas xəttində torpaqlarımızın işğaldan azad olunması uğrunda həlledici döyüşlərin başlanmasından səhəbat gedir. Size, bu realdır mı?

- Əvvəla, indiye qədər atəşkəs müddətində atəşkəs yalnız Ermənistan tərəfindən pozulub. Azərbaycan bir dəfə də olsun atəşkəs rejimini pozmayıb, yalnız Ermənistana cavab verib. Bunu biz yox, rəsmi statistika deyir. Bütün beynəlxalq monitörinqlər bu, dəfələrlə etiraf olunub. Azərbaycan tərəfindən erməni dinc əhalisine və yaşayış məskəninə qarşı silahdan istifadə edilmeyib. Buna baxmayaraq, Ermənistan nəinki atəşkəsi pozmaqdır, razılaşmaya əməl etməmekdə davam edir, eyni zamanda beynəlxalq hüququn principlərini kobud formada pozur. Artıq dinc insanlara qarşı ağır silahlardan istifadə edir. Bu, beynəlxalq cinayətdir və bunun tədbiri mütləq görülməlidir.

Ötən ilin aprel hadisələrindən sonra erməni silahlıları xeyli quduzlaşdırıldı. Ermənistanda həmin vaxt xeyli itki verilməsinə baxmayaraq, rəsmiləri bunun bir qismını gizlətdi. Çünkü orda vuruşanların bir hissəsi ayrı-ayrı dövlətlərdən gələn muzdlular idi, onları elə işgal olunmuş ərazilərimizdə də basdırıldılar. Bundan başqa, guya “valideynləri ilə əlaqə kəsilib və s.” adı altında da xeyli itkilərini gizlədiblər. Hansı ki, bunların hamısı həmin aprel hadisələri zamanı Azərbaycan ordusunu tərəfindən hücumlarının qarşısına alınan zaman məhv edilib. Bunu mən tam dəqiqliyi ile deyirəm. Bunun ardınca Ermənistandan təxminən 10 000 gənci hərbi çağırışdan yayınaraq ordu sıralarında qulluq etməkdən, ümumiyyətlə, Dağlıq Qarabağ'a gəlməkdən imtina edib. Bildirlər ki, onlara aid olmayan ərazi-də ölmək istəmirlər.

Bu mənada artıq Ermənistandan tərəfi Azərbaycanı dinc əhaliye qarşı silah işlətməyə təhrik edir. Çünkü Ermənistandan aprel döyüşlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əlkələrini nə qədər cəhd etdiyə də, bu insidente qoşa bilmədi. Üzv əlkələr



nı etiraf etmir, diliə getirir. Bütün bu bəyanatlarla Ermenistanın işgalçi olması əksini tapşırıb idir, amma olmadı. Bəşiriyət bilməlidir ki, bu cina-yətərəfli törədən Ermənistandır. Torpağımızı işgal ediblər, vətəndaşımızı öldürürler, körpələrimizi qırırlar. Bu mühərbi qanunlarına da siğmr. Bu cür hərəkətlərin cavabını

Ermənistən çox qısa zamanda alacaq.

- *Bu hadisənin ardınca Rusiya Azərbaycana ard-arda nota göndərək erməni əsilli vətəndaşlarının ölkəyə buraxılmasına ilə bağlı etirazını bildirib. Bir neçə ay əvvəl isə Rusiyada azərbaycanlıların ən böyük diaspor təşkilatının qeydiyyatı ləğv olundu. Sizcə, bu hadisələr arasında əlaqə var mı?*

- Rusyanın Azərbaycanla münasibətləri çox yüksək səviyyədə qurulub. Azərbaycan heç vaxt Rusyanın əleyhinə olan hansısa kampaniyada iştirak etməyib. Bakı həmişə Moskva ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub, bunu da hər dəfə əməli ilə sübut edib. Əfsus ki, orada erməni mənşəli məmurlar, həm də Azərbaycanın özündən olan bəzi şəxslər bu münasibətlərdən narahatdır. Rusiyadakı o erməni mənşəlilərin bəziləri vaxtı ilə Azərbaycanda yaşayıblar, sonradan ora köçüb orda yaşamağa başlayıblar. Rusyanın mətbuatında və digər sahələrinə də erməni mənşəlilər yerləşib. Hətta onların televiziya kanallarındaki bəzi verilişlərə müxtəlif ad altında hər dəfə erməni mənşəli qonaqları çıxarıb danışdırırlar. Yaxud da televiziyalardakı aparıcıların bəzisi erməni mənşəlidir.

Mütəmadi olaraq Azərbaycan-Rusya, Rusiya-Türkiyə münasibətlərini pozucu məqsədə müzakirəyə çıxarırlar. Əsas məqsədləri də Rusiya əhalisinin mövqeyini Azərbaycan qarşı mənfi məcraya yöneltməkdir. Amma rus xalqı görür ki, Azərbaycan həmişə bu ölkəyə dəstek verir. Rusiya blokadada olanda Azərbaycan yeganə əlkələrdən biri idi ki, onun əraqətən təhlükəsizliyinin təmin olunmasına feal olub. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında başda cənab prezident olmaqla Azərbaycan bunun aradan qalxması üçün töhfələrini verdi.

Hansı ki, bu, tək Rusiya-Türkiyə məsəlesi deyildi, elə Rusiya-NATO məsəlesi demək idi. O cümlədən İran-Rusya münasibətlərində, ABŞ-Rusya münasibətlərində də Azərbaycan fəaldır. Bu əlkələrin Rusiya rəsmiləri ilə görüşlərinin dəfələrlə Bakıda təşkil

olunması buna misaldır. Rusiyanın erməni mənşəli məmurlar təbii ki, bundan narahatdır. Məsələn, Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər erməni mənşəli şəxs var. Mən araşdırma aparmışam, Rusyanın səfirliliklərinin böyük əksəriyyətində səfirin ya müşaviri, ya katiblərindən biri ermənidir.

- *Azərbaycandakı səfirlilikdə də var mı?*

- Ola bilsin ki, olmasın. Amma yoxlasam, burda da tapmaq olar. Çünkü həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan ermənilər soyadlarını dəyişiblər. Bir faktı açıqlayıb. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırırdı ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslanırmışa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi belli oldu ki, ermənidir.

- *Nəticə necə oldu? Kimdir o?*

- Nəticəsi odur ki, hazırda ai-diyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlse, onlar açıqlayırlar. Yəni bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxma bilmərik. Onlar tamam başqa məqsədə Azərbaycana gəlirlər. Əgər belə vətəndaş qeydində qayırlarsa, bu güne qədər Dağlıq Qarabağda separatçı rejimin girovluğunda olan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır, lakin Rusiya tərəfindən onun azad olunması ilə bağlı heç bir addım atılmayıb. Rusyanın Xarici İşlər Nazirliyinin özü ele bu addımı ata bilər, amma atmır. Hamiya məlumdur ki, Rusyanın bir kəlmə sözü Ermənistana kifayət edər ki, girovluqda olan o iki şəxs azadlığı buraxılsın. Lakin bu güne kimi bu addım atılmayıb

- *Bəzən mediada növbəti prezident seçiləri ərafəsində xarici dövlətlərdən bəzi təzyiqlərin olacağı ilə bağlı proqnozlar səsləndirilir. Bu məsələdə ən çox adı çəkilən Rusiyadır. Siz də qeyd edirsiniz ki, Azərbaycandan olan və Rusiyada yaşayış bəzi şəxslər iki ölkə arasında münasibətləri inkişafından nəzərdərlər. Bunlar kimdir? Ümumiyyətlə, belə proqnozları nə qədər əsaslı hesab edirsiniz?*

- Əvvəla, bu fikri Azərbaycandakı bəzi rusiyapərest şəxslər yayır. Onlar bununla Rusyanın bu məsələdə mövqeyini şırtlaşdırıb isteyirlər. Azərbaycan xalqı prezidentini özü seçir. Kənardan müdaxilələr qaldı 90-ci illərin əv-

velində. O vaxt Arif Hacılı deyirdi ki, Isa Qəmbərin seçilməsi 8 ölkə ilə razılaşdırılır. Azərbaycan xalqı öz rəhbərini seçəndə heç kimlə razılaşdırıbmır, bu faktdır. Bu cür “proqnozları” isə Azərbaycanda olan, keçmişdə qalan rusiyapərestlər, bu ölkənin kəşfiyyatına xidmet edən insanlar, eyni zamanda bu gün Rusiyada biznesi olan bəziləri dövriyə buraxır. Vaxtı ilə Azərbaycanda vəzifədə olub indi gedib Rusiyaya sığınan bəziləri belə şəyi yazdırıb özlərini şırtlaşdırır. Ola bilsin ki, onun Moskvada Kremlde kiminləsə “salam-əleyküm” var. Amma Rusyanın mövqeyi Kreml rəhbərinin mövqeyidir, onun da Azərbaycanla bağlı mövqeyi yüksək münasibətlərə əsaslanır. Bunu nəticəsidir ki, Rusiya-Azərbaycan dövlətlərə rəsədiyətli münasibətlər çox yüksək səviyyədədir. Azərbaycanda güclü, stabil təhlükəsizliyi olan dövlətin, güclü şəxsiyyətin olması coxlarının xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan xalqı, dövləti dünyaya sübut edib ki, güclü dövlətçiliyi və güclü lideri var. Beynəlxalq arenalarda Azərbaycan öz müstəqil sözünü deyir, Azərbaycan prezidenti xalqın maraqlarını çəkinmədən dünyaya çatdırır. Nəinki Azərbaycan xalqının, bütövlükdə türk dünyasının, bəzi hallarda müsəlman dünyasının mövqeyini ortaya qoyur. İsləm Həmrəyiili ili, İsləm oyunları bu na misaldır.

Təbii ki, seki ilində ənənəvi olaraq, Azərbaycanın təbii sərvətlərindən maksimum güzəştə yaranırmış istəyən dövlətlər, güzəştli şəkildə öz işlərini görəmək istəyən qlobal şirkətlər, Azərbaycanın gücənəsini istəməyənlər bəzi cəhdər edəcəklər. Birləşdən bəziləri Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in ələ aldıqları üzvləri vəsiti ilə, başqa bəzi yollarla təzyiq göstərməyə cəhd edəcəklər. Lakin Azərbaycanda güclü dövlət, güclü lider, xalqla iqtidar arasında güclü birləşmə var. Ona görə də birləşdən bəziləri qalacaq.

- *Gələn il keçiriləcək prezident seçiləri ilə bağlı YAP namizədi barədə nə deyə bilərsiniz? Partiyanın qurultayıının vaxtı müləmətdürmü?*

- Son vaxtlar bizim partiya ilə bağlı mətbuatda müxtəlif fikirlər bildirilirlər. YAP-in 700 000 üzvü var. Bundan başqa, nə qədər də təessübəsi mövcuddur. Partiyamızın Siyasi Şurası və İdare Heyəti, Milli Məclisde 71 deputati var. İndi bunların içərisində hər bir kəsin danışığını, açıqlamasını YAP-in mövqeyi, fikri kimi vermək düz deyil.

Siyavuş Novruzov: “Ciddi struktur islahatları gözlənilir”

Əvvəli Səh. 5

Bəzi saytlar götürür kimisə “91”-lərdən (YAP-in qurucularından) olmaya-olmaya qurucu kimi təqdim edir. Heç olmasa, ay jurnalist, YAP-in saytına gir və bax gör “91”-lər arasında o adamın adı var, ya yox. Ele adam var ki, 1998-dən YAP-in üzvüdür, amma onu qurucularından biri kimi təqdim edirlər. Halbuki 1998-ci ildə YAP çoxdan qurulmuşdu, 3 dəfə də seçkidə qalib gəlmişdi. Bizim partiyada çox ciddi nizam-intizam var. YAP adından danışmaq səlahiyəti ilk növbədə partyanın sədrinə və onun səlahiyyət verdiyi şəxslərə aiddir. Partyanın Sədr müavinləri, icra katibi və icra katibinin müavinləri var. Vəssəlam. Bunlar da partiya adından istənilən bir qərarı idarə Heyeti ilə müzakirelərdən sonra açıqlayırlar. Yerdə qalan şəxslərin partiya adından danışmaq səlahiyyəti yoxdur.

O ki qaldı prezident seçkilərinə, bununla əlaqədar YAP-da artıq müəyyən hazırlıq işləri gedir. Bu nədir? İlk növbədə, partiya daxili strukturların hazırlıq məsələsinə baxırıq. Rayon-şəhər təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Partyanın son keçirilən idarə Heyeti iclasında da bu barədə hesabat verildi və qərar qəbul edildi. Yeni bizdə hər şey qərarlaşdır. Rəhbər strukturun qərarı ilədir.

61 rayonda artıq konfranslar yekunlaşdır, 23 rayonda da keçirəcəyik. 11 rayonda da təşkilat sədrleri deyişib. Tərkibdə dəyişikliklər gedir. Çünkü say artdıqca bu labüddür. Bununla biz bütün bu strukturu ilin sona qədər gələnləki seçkiyə hazırlayırıq. Tam hazır olduqdan sonra partyanın rəhbər orqanı namizədlərin irəli sürülmesi barədə qərar qəbul edəcək. Partyanın rəhbər orqanı da qurultaydır, Siyasi Şuradır, idarə Heyetidir. Gələnləki seçki və növbəti qurultayla bağlı da partyanın hələ ki, qərar yoxdur. Nizamnaməmizə görə, qurultay bizdə ya sədr, ya Siyasi Şura, ya da üzvlərin üçdə iki hissəsi tərəfindən çağırıla bilər. Qurultay çağırılan zaman namizəd irəli sürüləcək, partiya da buna uyğunlığını davam etdirəcək. Seçkiler elan olunana qədər bütün hazırlıq işlərimizi yekunlaşdıracaq. Seçkinin gələn ilin payızında keçiriləcəyini nəzərə alsaq, yəqin ki, gələn ilin bu vaxtına qədər qurultay barədə qərar veriləcək.

- Bir müddət əvvəl qədər iqtidar-müxalifət dialoqu keçirilirdi, lakin sonradan nadənsə dayandı. Seçki ərzəfsi bu format yenidən bərpa edilə biləmi?

- İqtidar-müxalifət deyəndə,

ele bir mövzu olmalıdır ki, bu, müzakirə obyektinə çevriləsin. Biz bununla bağlı bütün partiylara müraciət etdik. Bizim partyanın tərkibində komissiyalar fəaliyyət göstərir və bir komissiya da dialoq komissiyasıdır. Komissiyaya Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, partyanın idarə Heyetinin üzvü Əli Həsənov rəhbərlik edir. Əli Həsənov bir neçə dəfə müxtəlif partiyaların təmsilçiləri ilə toplandı, hər toplantıda da geniş müzakirələr oldu. Qeyd olundu ki, partiyalar

yasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetməde ciddi struktur islahatı gözlənilir. Hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünkü idarəciliyin operativliyini təmin etmek, vətəndaşların problemlərinin həll olunması və s. baxımdan bu labüddür.

İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir

biznes qurub, şirkətlər açıblar. Burda əsas rolu AXCP və Müsavat oynayır. Bu partiyalar 3 000-5 000 avro arasında bu sənədləri satır. Baş Prokurorluğun da bu yaxınlarda bəzi partiyaların maliyyə hesabatlılığı ilə bağlı xəbərdarlığı oldu. Məsələn, biz YAP olaraq hər i bütün maliyyə hesabatımızı Mərkəzi Seçki Komissiyasına təqdim edirik. Amma bunlar təqdim etmir, çox vaxt edəndə də yazırlar “0”. Yəni büdcəyə heç nə daxil olmayıb və xərclənməyib. AXCP belə yazar. Müsavat Partiyası isə bir il

dilar. Biri də vardi - Emil Hüseynli. İsvəçrə səfirliyində 6 ay gizləndi sonra da qaçıdı getdi. İndi durub oradan bəyanat verir ki, “Mən Azərbaycan dövlətindən o pulu alacağam!”. Söhbət o puldan gedir ki, ona qrant kimi vermişdilər, o da qeyri-legal mənimseməmişdi. Sonradan onun əvəzində İsvəçrə dövləti həmin pulu geri ödədi. İndi durub onu dövlətdən almaqla hədəleyir. Bunun milli mənşəyini yoxlamaq lazımdır. Görək axı bu kimdir ki, dövlətdən pul alıb İsvəçrəyə qaytarmaq istəyir. Bu, xariçi keşfiyyat orqanının elaltı olmasına arxalanır. O ki qaldı burdakı AXCP və Müsavatın maliyyə firildaqlıqlarına və mühacir biznesi məsələsinə, onlarla artıq istintaq orqanları məşğul olmağa başlayıb.

- Azərbaycanda son vaxtlar dini qanunvericiliklə bağlı bir sıra dəyişikliklər oldu. Xaricdə dini təhsil alanlarla bağlı ayınların icrası barədə qadağalar qoyulsalar da, sonradan bir hissəsi yumşaldıldı. Növbəti hansı dəyişikliklər gözlənilir?

- Hələlik dəyişikliklərə bağlı yeni təkliflər yoxdur. Son dəyişiklik, yeni əvvəlki məhdudiyyətin bir qədər yumşaldılması isə zərurətdən irəli geldi. Çünkü bizdə məscid çoxdur, amma orada ritualların yerine yetirilməsi üçün kadr çatışmazlığı var. Ona görə də biz məcbur olduq ki, xaricdə təhsil alan vətəndaşlarımızın burada ayın icra etməsinə icazə verək. Təxminən 3000-ə yaxın xaricdə dini təhsil alanımız var. Biz qərar aldıq ki, müvafiq icra qurumunun yoxlanışından sonra onlar arasında ölkədə ayınların icrası üçün kadr lar seçilsin.

- Ölkədə məzarlıqlarla bağlı qanun layihəsi uzun illərdir gözlənilir və hələ də də müzakirəyə çıxarılmayıb. Bununla bağlı vəziyyət nə yerdir?

- Bununla bağlı hazırda durum bir qədər deyişib. Belə ki, bu məsələnin qanun layihəsi formasında Milli Məscid tərəfindən qərar formasında Nazirlər Kabinetinə tərəfindən rəsmi ləşdirilməsi qərara alınıb. Biz məzarlıqlarla bağlı qanunu hazırladıq, sonra qərar qəbul olundu ki, bu Nazirlər Kabinetinə tərəfindən sərəncamlı həll olunsun. Bununla bağlı da sənəd Nazirlər Kabinetində tam hazır vəziyyətdədir. Bütün instansiyalardan keçib, yaxın günlərdə bununla bağlı hökumət tərəfindən qərarın verilməsini gözləyirik. Orada məzarlıqlarla bağlı vaxtı ilə açıqlanan bütün standartlar əks olunub.

“Bu cür hərəkətlərin cavabını Ermənistən çox qısa zamanda alacaq”

tərəfindən təkliflər verilsin. Yeni siyasi partiyalar bu gün iqtidar ile hansı məsələləri müzakirə etmək istəyir. Bu ardıcılıqla dialoq davam etməliydi. Amma inдиə qədər heç bir partiya heç bir təklif verməyib ki, növbəti mövzu olaraq onun ətrafında dialoq keçirilsin. Müraciət eləsinlər, bu müraciətə əsasən də oturub dialoq aparaq, müzakirələr keçirək. Biz həmişə dialoqun tərəfdarıyız.

- Ümumiyyətlə, növbəti prezident seçkilərində YAP öz naminə rəqib görürmü ?

- Ele bir rəqib yoxdur, görmürük. Bizim partiyamızın sədri cənab prezidentin apardığı siyaset, gördüyü işlər reytinqini ilə artırır. Cənab prezident seçki ərefəsində verdiyi sözdən dəfələrlə artıq işlər görür, xalq da bunu qiymətləndirir. Artıq Azərbaycan miqyasında yox, dünya miqyasında sorğu keçirəsək, görərik ki, bizim sədrimizin-cənab prezidentin alternativi yoxdur. Bu həqiqətdir. Cənab Prezident İlham Əliyev həm xalqın maraqlarının dəstəklənməsi, həm sabitliyin qorunması, iqtisadiyyatın inkişafı, quruculuq işləri - hansı ki, bunun sayəsində ölkədə artıq rayon-şəhər fərfi aradan qalxıb - və s. bu kimi işləri çox uğurla və sürətlə həyata keçirib. İslahatlar dayanmadan davam edir, məmurların daim xalqın qulluğunda olmasına nezərət edir. Hər bir rayona səfər edir, insanlarla daim ünsiyyətdədir. Bu səbəbdən biz namizədimizə heç bir rəqib görmürük.

- İslahatlardan və məmurlarla bağlı nəzarətdən söz düşmüşkən, daha hansı sahələrdə struktur və kadr İslahatları gözlənilir?

- Struktur İslahatları davam edəcək. Prezident Administrasi-

saniyədə məktubu çatdırıldığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq İslahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayıda idarəetmə aparati ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlara bağlı son qərarı vermək səlahiyyəti təbii ki, cənab prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunaçaq, hansı sahədə hesab olunmayıacaqsa, ləğv olunacaq. Görürsün ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sira sahədə İslahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birleşib, o birininki yox. Axı bu cür ola bilmez. Həmisi eyni formada eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistimdə olmalıdır və İslahatlar bu yönədə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beşaltı müavini var. Bu da tənzimlənməlidir.

- Müxalifəti təmsil edən bəzi partiyaların adından son vaxtlar Avropaya “mühacir biznesi” xəbərləri geniş yayılır. Düzdür, həmin partiyalar sonradan bunun onlarla heç bir əlaqəsi olmadıq barədə bayanat verdi, amma mübahisə hələ də davam edir. Bu barədə nə deyə bilərsiniz?

- Doğrudan da, həm Avropa tərəfindən, həm Azərbaycanda bəzi müxalif partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən bu, artıq bir biznesə çevrilib. Hətta fakt var ki, bəzi iqtidarıyünlü biznesmenlər xaricdə biznes yaratmaqdən ötürü həmin partiyalara pul verib, saxta sənəd alaraq gedib mühacir kimi

Beynəlxalq birlik Zəhra üçün ədalət tələb edir

Azərbaycanlı körpə Zəhranın öldürülməsi Ermənistanın terrorcu və işgalçılıq siyasetini bir daha açıq bəyan etdi

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi, xüsusişlə, uşaqları məqsədönlü şəkildə hədəfə alması Ermənistan dövlətinin yürütdüyü işgalçılıq siyasetinin tərkib hissəsidir. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə ağır yaralanması, bir daha onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyaseti ile beynəlxalq hüququn norma və prinsiplərini pozur, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusişlə, 1949-cu il Cenevə konvensiyaları və ona 1 sayılı Əlavə, həmçinin, Uşaqların Hüquqlarına dair və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyani ciddi şəkildə pozmaqdə davam edir. Ermənistan Respublikası və onun rəhbərliyi bu beynəlxalq cinayətə görə birbaşa məsuliyyət daşıyır. Dünya dövlətləri və beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasetinə laqeyd qalmayaraq, mövqeylərinə kəskin şəkildə ifadə edirlər. Dünya metbuati da susmur. Bir-birinin ardınca dərc olunan məqalələrdə bəşəriyyəti narahat edən məsələyə münasibətlər bildirilir. İran, Avstriya, Almaniya, İndoneziya, İspaniya və digər dövlətlərin mətbəti orqanlarında iyulun 4-də Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrik minaatanlardan və dəzgahlı qumbaraatanlardan Fuzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində, baş veren dehşətli faciədən danışılır. Ermənistan tərefinən azərbaycanlı mülki şəxslərin və uşaqların qəsden öldürülməsinə yönəlmüş alçaq və şərəfsiz texribatlara el atdırı, işğalçıların zəbt edilmiş Azərbaycan ərazilərində mövcudluğunu münaqişə zonasında gerginliyin və incidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca manəsi olduğu qeyd olunur. "Yeruşalim Post" qəzetinin səhifələrində dərc olunan yazıda da ele Ermənistanın növbəti texribati diqqətə çatdırılır. İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin "Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsindəki gərginlik: Azərbaycanlı qız və nənəsi - erməni və həşəriyinin qurbanı kimi" adlı meqalesində Ermənistan silahlı qüvvələrinin Fuzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibe İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İlifat qızının isə yaralanması faktı qeyd edilib.

İsrail eksperti Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsində vəsitiçi rol oynayan ATƏT-in münaqişənin sühili yolu ilə həlli istiqamətindəki fəaliyyətinə toxunub, münaqişəyle bağlı BMT TŞ-nin 4 qətnaməsinə Ermənistan tərefinən əməl etmədiyi vurğulayıb. Məqalədə, həmçinin, 2016-ci il aprel ayında cəbhə xəttində Ermənistan ordusunun texribati haqda məlumat verilib və bildirilib ki, Azərbaycan torpaqlarını işgal altında saxlayan Ermənistan bu cür eməllərlə beynəlxalq hüququn norma və prinsiplərinə riayet etmədiyini ortaya qoyur. "Ermenistan siyasi dairələri münaqişənin həllində maraqlı deyiller. Cəbhə bölgəsində baş vermiş son qanlı hadisə, bir daha onu göstərir ki, status-kvonun dəyişdirilməsi labüddür. Dünya birliliyi günahsız insanların ölümüne göz yummamalıdır. Beynəlxalq birlik Zəhra üçün ədalət tələb etməlidir"-deyə məqalenin sonunda bildirilir.

İspaniyanın böyük oxucu kütülesine malik olan "La Razón" qəzətində dərc olunan "Rəsmi Baki Fuzulidə iki insanın ölümüne səbəb olan son hückumu pisləyir" adlı məqalədə də iyulun 4-də Fuzuli rayonunun Alxanlı kəndində baş verən dehşətli faciədən behs olunur. Qəzet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin metbuat xidmətinin açıqlamasına istinad edərək, Ermənistan silahlı qüvvələrinin bu texribatının vandalizm aktı olduğunu, Ermənistan dövlətinin terrorcu mahiyyətini bir daha sübut etdiyini vurğulayır. Gürcüstanın newpress.ge və nsp.ge saytları da Ermənistan ordusunun Fuzuli rayonunun Alxanlı kəndində törətdiyi texribat ve qanlı cinayətlərlə əlaqədar xəbərlər yayıb. Materialarda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bu texribati nəticəsində, yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektləri ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorcu mahiyyətini bir daha sübut edir.

Göründüyü kimi, dünyadan aparıcı, sivil, sülhəvərər dövlətləri dinc sakinlərin, qocaların, qadınların və körpa uşaqların qətlə yetirilməsinə biganə qala bilmir və Ermənistanın təcavüzkar siyasetini faktların dili ilə diqqətə çatdırırlar.

Nəzakət ƏLƏDDİNQIZI



"Ermənistan bu məsələnin diqqətdən kənar qalmasına çalışıb"

ATƏT PA-nın Minskde keçirilən 26-ci sessiyasında Azərbaycan nümayəndə heyəti Fuzulidə ermənilər tərefindən törədilən texribatla bağlı məlumat verib və öz etirazını bildirib. ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Viqenin de bu məsələ ilə maraqlandığını, texribatın törədildiyini, mülki əhaliyə qarşı qəsd olduğunu vurguladı". SİA-ya bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Sədr müavini Bahar Muradova dünən keçirdiyi mətbuat konfransında deyib.



"Biz Fuzulidəki texribatda həlak olan iki yaşlı Zəhranın və onun nənəsinin ürəkağrından şəkillərini toplantı iştirakçılara çatdırıq. Baş verən hadisəni heç bir rənglərlə tündləşdirmədən, nəyise artırmadan olduğu kimi PA-nın diqqətini çatdırıq. Onun doğurduğu psixoloji gərginlik 26-ci sessiyanın sonuna dek nümayəndə heyətlərin üzvləri arasında davam etdi. Bu, həqiqətən də hər kəsin hiddətinə səbəb oldu. Lakin ifade olunan təəssüf hissi vəziyyəti deyismir. Biz vurguladıq ki, ATƏT PA problemin həlli üçün ATƏT-in bütün institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün de müəyyən təkliflərimizi verdik. Bu təkliflər yekun bəyannamədə de öz əksini tapdı"- deyə B. Muradova qeyd edib.

Milli Məclisin Sədr müavini söyləyib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti isə Azərbaycanın qaldırığı bu məsələnin diqqətdən kənar qalmasına çalışıb: "Nəzərinə çatdırıq ki, bu dəfə Ermənistanın nümayəndə heyətinin tərkibi tam dəyişə de, siyasetləri dəyişmeyib. Yeni tərkibdə olan nümayəndə heyəti də əvvəlki nümayəndə heyətinin siyasetini davam etdirir. Ermənistanın nümayəndə heyətinin rəhbəri çıxışında hər vəcələ bərabər hərəkətlər etdiyinə inandırmağa çalışı. Onlar Azərbaycan tərefinən de guya buna bərabər hərəkətlər etdiyinə inandırmağa çalışı. Sessiyada O.Qurbanov nazir Elmar Məmmədyarovun adından çıxış edib.

İƏT-in Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edilib

Iyulun 10-11-də Kot dívuarın Abidcan şəhərində İƏT-e üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyası keçirilib. Ölkəmizi sözügedən tədbirdə xarici işlər nazirinin xüsusi nümayəndəsi statusunda Oqtay Qurbanov təmsil edib. Sessiyada O.Qurbanov nazir Elmar Məmmədyarovun adından çıxış edib.

Xarici İşlər Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, sessiyada Azərbaycan nümayəndəsinin çıxışında 2017-ci ilin dövlətimizin başçısı tərefində "İslam Həmrəyliyi İli" elan edilmiş, ölkəmizdə İslam Həmrəylik Oyunlarının uğurla keçirilməsi kimi məsələlərə toxunulub.



Həmçinin, İƏT-in üzv dövlətlərinə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi üzrə İƏT Nazirlər Şurasının qətnamələrində de əks olunduğu kimi, qəti və ədalətli mövqeyinə görə təşəkkür ifadə edilib və iyulun 4-de Ermənistanın silahlı təxribati nəticəsində iki dinc sakinin - nənə və nəvənin öldürülməsinin, digər qadının isə yaralanmasının beynəlxalq humanitar və insan hüquqlarının kobud şəkildə pozulmasına əyani sübut olduğu bəyan edilib. Bu kimi hüquqpozmalarə görə cəzasızlığa son qoyulması üçün beynəlxalq ictimaliyət tərəfindən Ermənistana qarşı daha qəti və hədəfli tədbirlərin görülməsinin labüb olduğu vurgulanıb.

Sessiyada ölkəmizle bağlı bir sıra mühüm qətnamələr, o, cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib. Həmçinin, Xocalı soyqırımıının 25 illiyi ilə əlaqədar İƏT və ona üzv dövlətlərin bu soyqırının qurbanları ile həmrəyliyini ifadə edən, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi İli" elan etmesini alqışlayan qətnamələr qəbul edilib.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" başlıqlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistən tərefindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Həmçinin bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədile istifadə edilməsinə yol verməməye çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və

beynəlxalq səviyyədə tanılmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllin tapılmasına çağırış edilir. Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Məclisində səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barəsində qərarın əks olunmasıdır. Qətnamədə, həmçinin Azərbaycan hökuməti və xalqı tərefindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.

"Xocalı qırğınıñ qurbanları ilə həmrəylik" adlı qətnamədə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərefindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq eleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənilir. Qətnamədə, həmçinin "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyani dəstekləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvet edilir.

Qəbul edilmiş digər qətnamə "2017-ci ilin "Azərbaycanda İslam Həmrəyliyi İli" elan edilməsi" ilə bağlıdır. Qətnamədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərefindən 2017-ci ilin Azərbaycanda "Islam Həmrəyliyi İli" elan edilməsi alqışlanır, Azərbaycan Respublikası tərefindən sivilizasiyalar arasında mədəniyyət və dinlərarası anlaşma və dialoqun təşviqi istiqamətində səylər təqdir edilir. 2017-ci ilin 12-22 may tarixlərində Bakıda IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə təşkil və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür ifadə olunur. Sonda Azərbaycan Respublikasının Naxçıvan şəhərinin 2018-ci il üzrə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi alqışlanılır.

"Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması" adlı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərefindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İsləm ərsinə ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu ərsin dağıdılması kəskin təqdir edilir.

Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduq qeyd olunur.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 11-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabinetini yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovun başçılığı etdikləri nümayəndə heyəti ilə görüşüb. AZERTAC xəbər verir ki, Oqtay Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında böyük rol oynadığını qeyd edib. Parlamentin sədri Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişaf üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb.

Oqtay Əsədov bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan ilə Özbəkistanın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığının daha da genişləndirilməsində mühüm rola malikdir. Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də səhbat açıb və bu əməkdaşlığı yüksək qiymətləndirib. O, həmcinin dini qurumlar sahəsində də əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini vur-

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub



ğulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışqların münasibətlərinin daha da dərinleşmesine xidmet etdiyi vurgulanı Milli Məclisin sədri Azərbaycan ilə Özbəkistanın dəstək tərəfdən

ölkələr olduğunu, münasibətlərinin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxterəfli formatda da

uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Özbəkistan Respublikası Nazirlər Kabinetini yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov Azərbaycana səfərdən məmənunuşunu bildirərək deyib: "Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq əlaqələri mövcuddur. Xalqlarımız arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələr yüksək səviyyədədir. Bütün sahələrdə olduğu kimi, din sahəsində də iki ölkə arasında əlaqələr yüksək səviyyədən xəttə inkişaf edir. Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dini etiqad azadlığının təmin edilməsi, dövlətin münasibətlərinin yüksək səviyyədə olması təqdirdəlayiqdir". Görüşdə parlament aparatının rəhbəri Səfa Mirzəyev, Qafqaz Müsəlmanları İdaresinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Özbəkistanın Azərbaycandakı səfəri Şerzod Fayziyev və başqaları iştirak ediblər.

Mübariz Əhmədoğlu: "Azərbaycanın Rusiya ermənilərinə münasibəti çox fərqli ola bilərdi"

"Rusiya Xarici İşlər Nazirliyinin son vaxtlar ermənilərin bütün, o cümlədən separatçı hərəkətlərinə dəstək verməsi göz qabağındadır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoq Mübariz Əhmədoğlu deyib. Onun sözlerinə görə, RF XİN-nin yüksək çinli rəsmilərinin ermənilərin açıq üzədə olan fealiyyətləri barədə də bəzi şəyərə bil-məməsi mümkün deyil:

I. Ermənilər terrorizm coğrafiyasını yaradıblar. Dünyanın bir və ya



iki dövlətindən deyil, çoxsaylı ölkələrin ərazilərində məhz milli və dini zəmində terror hadisələri törədiblər. Türk diplomatlarının, siyasetçilərinin ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumatlar hədsiz çıxdı.

II. Siyasi sifarişlə terror törə-

diblər. Bəlkə də müasir anlayışda siyasi terrorun müəllifi ermənilərdir. 1978-ci ildə Moskva metrosunda ermənilərin törətdiyi partlayış terror hadisəsidir və siyasi sifariş idi. O zaman ermənilərin Moskva metrosunda terror törətməsinə şərait yarananlar da SSRİ rəhbərliyində ermənilər tərəfindən ele alınmış şəxslər idi. Bu gün də RF XİN-nin rəhbərliyinə eyni təsirleri ediləməsi cəhdələr sezili biler.

III. Ermənilər Azərbaycan SSR və sonra Azərbaycan Respublikası ərazisində çoxsaylı terror hadisələri törədiblər.

IV. ABŞ-dakı ermənilərin Rusyanın maraqlarına xidmet etməsi qeyri-mümkündür. Bu sədəcə RF XİN naziri S.Lavrovun və RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarovın Rusyanın xüsusi xidmet organlarını çəsdirməq üçün hazırladığı səfəsətədir. ABŞ-dakı ermənilər özünü çox rahat hiss edirler və bundan sonra da Rusiyada ermənilərə nisbətən ABŞ-dakı ermənilər uzun müddət özlerini rahat hiss edəcəklər. S.Lavrov və M.Zaxarova yalnız öz şəksi və korporativ maraqlarına görə ermənilər haqqında belə imic yaradılar. Dünya ermənilərinin Rusiya rəhbərliyinə münasibətinin en bariz göstəricisi 2014-cü ilin mart ayından başlayan Kesab (Suriya) hadisəlidir. RF prezidenti V.Putinin göstərişi ilə Rusiya televiziyaları bu hadisəni geniş işıqlandırdılar və "erməni soyqırımı" termini yenidən gündəliyə getirildi. Şəxsləri erməni xalqının genosidi kimi dəyərləndirdi. KTMT işə qoşuldu. V.Putin prezidenti S.Serkisyanla Kesabda sülhəməramlı göndərməyi təklif etdi. Məqsəd aydın idi. Dalınca KTMT adı ilə Rusiya qoşunları

Kəsaba və oradan da Suriyanın dərə yerlərinə yerləşdiriləcəkdir. Bəlkə də o zaman bu Suriyadakı faciənin miqyasını azalda bilərdi. S.Serkisyan Putini imtina etdi. Ermənistən ictimai-siyasi mühiti və dünyada erməniləri Rusiyaya qarşı ittihamlar yağırdılar. RF XİN rəsmiləri özlərinin yaydığı rəsmi sənədlərlə tanış olmaqla bu dediklərimizin düzgünlüyüne əmin ola bilərlər.

Suriyada 100 minlik erməni icması dağıldı, amma dəstək üçün Rusiyaya müraciət etmedi. Suriya erməniləri patriarch Kirilin Suriyaya səfərini boykot edən yegane xristian icma oldu. Başına bomba yanan erməninin Rusiyaya yaxınlaşmaması fonunda ABŞ və Kanada ermənilərinin Rusiyaya casusluq edəcəyinə yalnız sadələhvələr inanır. Çünkü Lavrovun ABŞ-da yaşayın və rus dilini bilməyən qızının həyat yoldaşının şirkətində böyük problemlər var. Ola biler bu problemləri ABŞ rəsmiləri bilərkəndən yaradılar. Eyni ilə bu prizmadan RF XİN-in digər rəsmilərinin ABŞ-dakı korporativ maraqlarına da yanaşmaq olar. Kreml rəsmilərinin vaxtıla ABŞ-in dəstəyi ilə ermənilərin Azərbaycan ərazisində yaratdıği separatizm ocağına münasibəti adekvat olsayıd, bu gün Azərbaycanın Rusiya ermənilərinə münasibəti çox fərqli ola bilərdi. Rusiya Dövlət Dumasının çoxsaylı deputatları, populyar şəxsləri son 30 ilde dəfələrlə Dağlıq Qarabağda olublar və separatlılıqə destək veriblər. RF XİN heç vaxt Rusiya vətəndaşlarının Azərbaycan ərazisindəki qeyri-qanuni fealiyyətinə münasibət bildirməyib. Ən azı publik şəkildə belə çağırış yoxdur.

Rusyanın ATƏT MQ-yə təkbaşına sədrlik etdiyi dövrde Dağlıq Qarabağ tənzimlənməsi daha d

yünə düşdü. Rusiyalı sədr V.Kazimirov bu gün RF XİN-də ən nüfuzlu şəxslərdən biridir. Ermənistən və işgal altındakı ərazilərimizə nəinki azərbaycanlılar, hətta Azərbaycanın məhsulları daxil ola biləmir. Rusiya erməniləri Türkiye və Azərbaycana münasibətdə nifret dalğası yaratmaq üçün əllərinə düşən bütün fırsatlarından istifadə ediblər. RF-in rəsmi strukturlarını antiAzərbaycan və antiTürkiye rüporta çeviriblər. RF XİN bunu görmədi. Rusiya ərazisində qarışında ən çox piketin keçirildiyi səfirlilik Türkiye səfirliliyidir. Piketi keçirənlər milliyətcə ermənilərdir.

Milliyyətcə erməni Rusiya vətəndaşı Moskvadakı Türkiye səfirliliyinə gülə atdı. RF XİN və eləcə də digər Rusiya rəsmiləri öz vətəndaşları olan ermənilərlə Rusyanın qonşusu olan dövlətlərə qarşı belə kriminalların yolverilməz olması barədə heç bir izahat işinə aparılması barədə təşəbbüsü yoxdur. RF XİN hətta öz vətəndaşlarına Türkiye və Azərbaycan Respublikalarının fərqli dövlətlər olduğunu belə izah etməyib. Bu kontekstdən RF XİN-nin milliyətcə erməni olan vətəndaşlarının Azərbaycan Respublikasında diskriminasiyaya məruz qalması barədə dedikləri qərəzlidir və Azərbaycan dövlətçiliyinin zəifləməsinə doğru yönəlmış addımlardır. Azərbaycanda böyük əksəriyyət Rusiya ilə münasibətlərin yüksək dəyerini başa düşür və buna sevinir.

RF XİN Rusiya ərazisində yaşayış vaxtıla Azərbaycandan köçən ermənilərin və Ermənistəndən qovulmuş azərbaycanlıların münasibətlərinin qurulmasına təşəbbüs göstərsin. Belə ermənilər və azərbaycanlılar hətta XİN-nin qonşuluğunda yaşayırlar".

Məlahət İbrahimqızı: "Beynəlxalq birlik beynəlxalq hüquq normaları çərçivəsində işgalçuya qarşı addımlar atmalıdır"



"Minsk Qrupunun həmsəndləri ATƏT-in təməl sənədlərinə riayət etməlidir". Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputati Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, ATƏT-in Minsk Qrupu öz vasitəçilik missiyasında BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürərək ilk növbədə Azərbaycanın işgal edilmiş ərazilərinin azad edilməsi ilə məşğul olmalıdır. M.İbrahimqızı

bildirib ki, Ermənistən beynəlxalq hüquq normalarını kobud surətdə pozub, başqa bir dövlətin ərazisini işgal edib. Onun sözlərinə görə, Minsk Qrupu öz missiyasını beynəlxalq hüquq əsasında qurmalıdır.

"Amma bunun əvəzində biz həmsəndlərin işgalçılardır. Ermənistənə qarşı loyal münasibətini görürük. Əslində, onlar öz fealiyyətlərini beynəlxalq hüquq normaları və BMT TŞ-nin qərarları əsasında qurmalıdır. Əks halda, həmsəndlərin regionala turist səfərlərinin heç bir əhəmiyyəti yoxdur. Təessüf ki, həmsəndlər inдиya qədər münaqışının həllinə heç bir töhfə vere bilməyiblər. İşgalçi Ermənistənə qarşı ciddi təpkilər olmadığı halda təxribatları davam etdirəcək. Ona görə də, beynəlxalq birlik beynəlxalq hüquq normaları çərçivəsində işgalçuya qarşı addımlar atmalıdır"- deyə, YAP Siyasi Şurasının üzvü vurgulayıb.

Xəbər verdiyimiz kimi, iyulun 7-8-də muxtar respublikada "Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə" mövzusunda beynəlxalq konfrans keçirilib. Plenar və bölmə iclaslarından sonra konfrans iştirakçıları muxtar respublikanın türk-islam mədəniyyətini özündə əks etdirən abidələri ilə tanış olublar. Səfər müddətində Naxçıvanın türk-islam mədəniyyəti ilə yaxından tanış olan konfrans iştirakçıları təessüratlarını AZƏRTAC-in müxbiri ilə bələşübərlər.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlihanlı deyib: Naxçıvan təkəcə Azərbaycanın deyil, dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Muxtar respublikada türk-

Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təessüratlarla ayrıılıblar



Universitetinin sənətşünaslıq kafedrasının müdürü, professor Hüseyin Yurttaş isə Naxçıvanın bir çox bölgələrində olan tarixi-memarlıq abidələrinin türk-islam mədəniyyəti abidələri içərisində öz əhəmiyyəti ilə seçildiyini bildirib: "Bu abidələr Naxçıvanın tarixini, mədəni zənginliyini göstərir. Tarix sübut edir ki, Naxçıvanın coğrafiyası böyük mədəniyyətə sahib olub. Bu mədəniyyəti günümüze daşıyan məhz belə abidələrdir. Sevinirəm, eyni zamanda, qürur duyuram



islam mədəniyyətinin izlərini özündə yaşadan çox əhəmiyyətli abidələr var. İstər İslAMDAN əvvəl, istərsə də sonrakı dövrlerde burada yaradılmış abidələr Naxçıvanın tarixini, zəngin mədəniyyətini özündə əks etdirir. Bu abidələr tarixin çətin sınaqlarından keçərək bu günümüzək gəlib çatıb. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə belə abidələrimiz yenidən bərpa olunub,

onlara ikinci nəfəs verilib. Bu abidələrin varlığı onu göstərir ki, Naxçıvan qədim türk yurdudur və yerli əhali əsrlər boyu burada yaşayaraq özünün tarixini, əvəz olunmaz mədəniyyətini yaradıb. Bu baxımdan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci ildə öz tarixini, mədəni zənginliyini təbliğ etmək üçün geniş imkanlar yaranacaq və inanırıq ki, bu zənginliklə bütün İslam dünyası tanış olacaq. Ərzurum

ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu tarixin yaşadılması, gelecek nəsillərə ötürülməsi üçün çox böyük işlər görür. Son illərdə Naxçıvanda xeyli sayda tarixi təkili lər bərpa olunub, Naxçıvanın tarixi ilə bağlı müxtəlif beynəlxalq konfranslar keçirilir. Onu da qeyd edim ki, mən 2012-ci ildə də Naxçı-

vanda olmuşum. Aradan elə bir uzun dövr keçməyib. Ancaq inanın ki, bu qısa dövrə Naxçıvan daha da dəyişib, gözəlləşib. İnkışafı, dırçəlişi hər yerde görmək mümkündür. Bu, məni çox sevinirir".

Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı da təessüratlarını bələşərk deyib: "Azərbaycan orta əsrlər dövründə İslam dünyasının ən zəngin və parlaq memarlıq nümunələrini yaradıb. Memar Əcəmi Naxçıvanın müəllifi ilə yaradılmış abidələrə biz bunun gerçek nümunəsini görürük. Ümumiyyətlə, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə malik diydər. Buradakı tarixi abidələrlə tanışlığımız zamanı gördükərimiz, eyni zamanda, konfransda edilən çıxışlar bunu bir daha sübut etdi. Qeyd etməyi vacib bilirem ki, Naxçıvanda tarixə böyük sevgi, məhəbbət var. Buradakı tarixi abidələrin bərpası sahəsində böyük işlər görülüb. Ümumiyyətlə isə Naxçıvandakı qədimlik və müasirlilik, abadlıq və səliqə-sahman deməyə əsas verir ki, Naxçıvan İslam dünyasında fərqli bir yerə sahibdir".



"Hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var"

Səyyar kitabxanada oxuculara kitablar hədiyyə də ediləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gençlər və idman naziri Azad Rəhimov deyib. O bildirik ki, nazirliyin səyyar kitabxanası bu il yenidən rayonlara aparılacaq: "Bu, Gənclər İttifaqının təşəbbüsü ilə həyata keçirilən layihədir. İlk ildə layihənin uğurlu olduğunu gördük. Belə ki, kitabxana aparıldığı bütün rayon mərkəzlərində çox böyük maraqla qarışınır. Bizdə olan məlumatə görə 15 mine qədər müraciətələr var. Müraciətələr ingilis, rus və Azərbaycan dilində olan kitablarla bağlıdır". Nazir qeyd edib ki, hazırda səyyar kitabxanada 5 mine yaxın kitab var: "Kitabxana-da 10 mine yaxın kitabı isə elektron versiyası mövcuddur. Yəni oxucular elektron versiyaları yaddaş kartı vasitəsi ilə köçürüb, götürə bilərlər. Kitabxanada həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitabları səyyar kitabxanadan əldə edə bilər". A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layihəni hazırlanlığını bildirib. Onun sözlərinə görə, yeni layihəyə əsasən oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: "Bu il Balakən rayonunun "Azərbaycanın gənclər paytaxtı" elan olunmasına görə ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün qalır. Bəzi hallarda rayonun böyük kəndlərində də olur". O həmçinin bildirib ki, nazirlik nəşriyyatlara gənclərə hədiyyə ediləcək kitabların da səyyar kitabxanaya verməsi üçün müraciət edib.

Rauf Əliyev: İqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında özünü əks etdirir

"İqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında özünü əks etdirir". Bu fikri Milli Məclisin Əmək və sosial siyaset komitesinin sədr müavini Rauf Əliyev deyib.



R.Əliyev bildirib ki, xüsusiyle yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülen fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial program və layihələrə real əksini tapıb.

"Ölkəmiz inqilabın qüdretinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmüş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ölkəmiz dövlət bütçəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalasdırıllı. Belə ki, bütçənin 30 faizi qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğırlarla əhatə olunması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmek iradəsinə malikdir"- deyə, R.Əliyev vurğulayıb.

YAP Şəmkir rayon təşkilatında tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyətə gəlməsinin 48-ci ildönümü münasibətilə YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir. YAP Şəmkir rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının sədr müavinləri Ayaz İbrahimov və Azad Şərifov, YAP Şəmkir rayon təşkilatı Şura və idarə heyətinin üzvləri, YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri, ilk partiya təşkilat sədrləri və YAP fəalları iştirak etdi-lər.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin ve iki minilliyyin qovuşduğu Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyye inamlı qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq ve qarşıya çıxan heç bir çətinliyə baxmayaq, Azərbaycanı olduqca mürkəkə zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dönyada layiqli yer qazandırılmışdır. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmüşdür. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçekləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq tehlükəsi arxada qalmışdır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istədidi sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçekliklərini yaratmış və geleceyə aparan yolları müeyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşa-



nan dövrü Heydər Əliyevin adı ilə six bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi təleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Ayaz İbrahimov bildirdi ki, hakimiyətə gəldiyi ilk günlərdə Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji programında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmış fəaliyyətin bəhəresidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl menasında qəhrəmanlıq bərabər bele bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəciliyə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq məqyasında yubileylerinin keçirilməsi, Azərbaycan medəniyyətinin ümumiyyətini mövqelərə çıxmazı, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və neşri - bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin

ideya təməlində dayanan siyasetinin əməli nəticələridir.

Daha sonra çıxış edən natiqlər YAP Şəmkir rayon təşkilatının Nəzərət-Təftiş qrupunun sədri İdris Əbdürəhmanov, YAP Şəmkir rayon Gençlər Birliyinin sədri Emin İsmayılov, partiya fəalları Tünzalə Hüseynova və Ceyhun Məmmədov qeyd etdilər ki, Heydər Əliyevin respublikaya rəhbərliyinə gələməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüfədəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qurur hissini güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylerinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə six bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Yuri Morozov: Azərbaycan növbəti dəfə bütün dünyaya böyük təşkilatçılıq bacarığı nümayiş etdirdi



Bakıda Dünya Tibbi Hüquq Konqresinin (DTHK) təşkilatçılarına sonsuz minnədarlığı bildirilər. Biz çiçəklənen şəhər, gülərüz insanlar gör-dük, qonaqlara səmimi dostluq münasibəti hiss etdik. Konqresin keçirilməsinə böyük qüvvə sərf olunduğunun və bütün bu işlərin böyük ürəklə görüldüyü şahidi olduq. Azərbaycan növbəti dəfə dünyaya böyük təşkilatçılıq bacarığı nümayiş etdirdi. Dərhal hiss edilir ki, respublika rəhbərliyi DTHK kimi irimiqyaslı tədbirin yüksək seviyyədə keçirilməsinə böyük emək sərf edib. Azərbaycan Prezidenti İlham Əliyevin və Dünya Tibbi Hüquq Assosiasiyasının yubiley Konqresinin keçirilməsinə böyük şəxsi töhfəsi olan Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən təşkilat işləri böyük təessürat doğurur.

Bu sözləri XXIII DTHK-nin iştirakçısı, tibb elmləri doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin müalicə fakültəsinin məhkəmə təbabəti kafedrasının professoru Yuri Morozov AZERTAC-a məxsusi müsahibəsində söyləyib. Dünya Konqresinin məqsəd və mövzularından söz açan rusiyalı ekspert deyib: "Tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası sahələrdə aparıcı dünya mütəxəssisləri bilik və təcrübə mübadiləsi aparmaq, DTHA-nın yeni yarımlı tarixinin ilk səhifələrini açmaq üçün Bakıya toplaşıblar. Bu, elmin eyni sahələrində çalışın, amma indiyədək görüşmək fürsəti olmayan insanları bir araya getirmek üçün gözəl imkandır. Gündəlikdə təhsil, ətraf mühit və biomüxtəlifliyin qorunması ilə bağlı olan mühüm bioetika və məhkəmə-tibb məsələləri eks olunub. Konqresin əsas mövzusu - "Tibbi hüquq, bioetika və multikulturalizm" dünya-nın multikulturalizm və sivilizasiyalararası dialoq mərkəzlərində biri kimi Bakının rolunu vurğulayır".

SOCAR tərəfindən iyun ayında dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyun ayında dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib. Bu barədə SOCAR-dan AZERTAC-a bildirilib. Bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16 milyon 764 min manat və ya 116,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəye 785 milyon 612 min manat vəsait ödənilib ki, bu da öten ilin analoji dövrü ilə müqayisədə 123 milyon 870 min manat və ya 118,7 faiz çoxdur. Bundan əlavə, 2017-ci ilin iyun ayında Dövlət Sosial Müdafiə Fondu SOCAR tərəfindən 11 milyon 832 min manat vəsait köçürülib. Cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fondu ödəniş 74 milyon 292 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 4 milyon 760 min manat və ya 106,8 faiz çoxdur.

Dörd ərəb dövləti Qətəri 2013-2014-cü illərdə bağlanmış sazişləri yerinə yetirməməkdə ittihəm edib

Qətərlə diplomatiq əlaqələri kəsmiş dörd ərəb dövləti hesab edir ki, "CNN" telekanalının yaydığı sənədlər Dohanın Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini inandırıcı şəkildə təsdiq edir. Bu barədə məlumat Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin birgə bəyanatında yer alıb. Bundan əvvəl "CNN" telekanalı böhrandan çıxməq üçün Fars Körfəzi ölkələrinin liderləri arasında 2013-2014-cü illərdə bağlanmış məxfi sənədlərin suretini dərc edib. Bu sənədlər Qətərin öz öhdəliklərini yerinə yetirmədən yayındığını təsdiqləyir. Dörd ərəb dövləti vurğulayır ki, Qətərə təqdim edilmiş bütün 13 tələbin əsasında Ər-Riyad sazişi dayanır. Beləliklə, dördlüyün fikrincə, bundan əvvəl Dohanın rədd etdiyi tələblər siyahısı "bağlanmış müqavilələrin ruhuna tamamilə uyğun gəlir".

DSX iyun ayı üzrə fəaliyyəti barədə məlumat verdi

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində məqsəd-yönüli tədbirlər həyata keçirilib, qacaqmalçılıq, qeyri-legal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

Bu barədə "SƏS" qəzetinə DSX-nin Mətbuat Mərkəzində məlumat daxil olub. Mə-



lumatda bildirilir ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb, onların 22 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiye, Pakistan, Qazaxıstan və Konqo vətəndaşları olublar. Sərhəd rejim qaydalarını pozarkən 1151 haldə 1522 nəfər saxlanılıraq, barələrində müvafiq tədbirlər görüllər.

DSX-nin Mətbuat Mərkəzində o da bildirilib ki, cina-yətkarlıq qarşı mübarizə tədbirləri neticəsində, Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərefində axtarışda olan 398 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilib. O cümlədən, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri neticəsində 95 kq 740,8 qram narkotik madde aşkar edilərək götürülüb. Qacaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər neticəsində ümumi dəyəri təqribən 4 milyon 579 min 256 manat olan qacaqmal, o cümlədən, 1 edəd pnevmatik tapanca, 1 edəd qaz tapanaca, 2 edəd ov tufəngi, 174 000 ABŞ dolları, 7 kq əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 045 edəd zəli, 5 edəd qayıq, 5293 qutu pirotehniki vəsiyyət, 13720 qutu sıqaret, 268 edəd mobil telefon, 1012 edəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Məlumatın sonunda vurgulanır ki, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

RÖVŞƏN



Səbailli sahibkarlar Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsünə qoşuldular

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünə dəstək olmaq, bu nəcib təşəbbüsə öz töhfəsini vermək məqsədi ilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil-Tikinti Kooperativi, ümumilikdə, 20-dən çox şirkət rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.

Rayon sahibkarları adından çıxış edən "Pilot Residense" şirkətinin rəhbəri Babek İsmayılov, ilk önce dövlətin sahibkarlara yaratdığı şəraita görə ölkə başçısı Cənab İlham Əliyevə təşəkkürünü bildirib. B.İsmayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimindəki çıxısını xatırladaraq, vurğulayıb ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə ya-naşmayıb, öz dəstəklərini veriblər və bu təşəbbüsə Səbail rayonunda, ilk olaraq "Pilot Residense" şirkəti qoşulmuşdur.

"Kristal Abşeron" MTK-nin rəhbəri Məhayət Nəbiyev çıxışında bildirmişdir ki, ölkə başçısının təşəbbüsü ilə rayonumuzda tikinti, xüsusile də, mənzil tikintisi məsələlərinə diqqət artırmışdır: "Bu istiqamətdə Səbail rayonunda bizi hər cür şərait yaradılıb, hər hansı problemlər üzləşməmişik. Ona görə də, rahat şəkildə fəaliyyət göstərə bilirik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da son vaxtlardakı fəaliyyəti, xususilə də, məcburi köçkünlərin yaşayış şəratının yaxşılaşdırılması istiqamətindəki işlərini, bir iş adamlı kimi, dəstəkləyirik və onun həyata keçirilməsində iştirak edərək, bu işə öz töhfəmizi verməyə hazırlıq".

"Kaspian Servis" şirkətinin rəsmisi Rəhim Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı sahibkarların ünvanına dediyi xoş sözlər görə digər həmkarları adından ona dərin minnədarlığını bildirərək, bundan sonra da dövlətimizin sahibkarlar üçün yaratdığı bu əlverişli biznes mühitində faydalanaraq, soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəkləri vurğulayıb.

Toplantıda çıxış edən səbailli iş adamları "Fortis Bayıl" şirkətindən Akif Aslanov, "Best Constraktion" şirkətindən Mikayıl Nəsirov, Elçin Kerimov və başqaları ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərəne minnədarlıqlarını bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmənunluq ifadə ediblər.

Sonda Səbail rayonunda tikinti sahəsində çalışılan sahibkarlar adından bəyanat qəbul edilmişdir.

Rövşən

Altı ayda Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxlə olunub



2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxlə olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxlə olunan avtomobilərin sayında 910 ədəd və ya 35,37 faiz artım olub. Ölkəyə gətirilən avtomobilərin 55 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2971 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobiləri və digər motorlu nəqliyyat vasitələri, 416 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41 ədədi isə xüsusi teyinatlı motorlu nəqliyyat vasitələridir.

Rövşən

Sədaqət Vəliyeva: "XXII Dünya Neft Konqresi bir sıra mühüm məqamlarla yadda qaldı"

Qardaş ölkə Türkiyənin İstanbul şəhərində keçirilən 22-ci Dünya Neft Konqresi bir sıra mühüm məqamlarla yadda qaldı". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputati Sədaqət Vəliyeva bildirib.

"Birincisi, Konqresdə edilən çıxışlardan, səsləndirilən fikirlərdən belə qənaət hasil oldu ki, bu gün dünyada Azərbaycanı neft və qazı hasil və ixrac edən etibarlı ölkə kimi tanıyorlar. İkincisi, ABŞ və Avropa ölkələri Azərbaycanla Türkiyənin birge reallaşdırıldığı enerji layihələrinin rentabelli və etibarlı olmasına diqqət çəkdilər. Üçüncü, "Cənub Qaz Dəhlizi" layihəsə Xəzər-Qara-Aralıq-Adriatik dənizi hövzələrini, eyni zamanda, Cənubi Qafqaz, Anadolu, Balkan və Appenin yarımadasını, həmçinin, 7 ölkəni birləşdirən Azərbaycan və Türkiyənin Avropanın yeni enerji təhlükəsizliyi xəritəsinin hazırlanmasındaki yeri və rolü da xüsusi qiymətləndirildi. Dördüncü, bu gün təxminən 3 trilyon kubmetr qaz ehtiyatlarına malik Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında yeni etibarlı mənbə olması faktı da öz təsdiqini tapdı. Beşinci, neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platforma olan konqresdə 100-dən çox ölkənin nümayəndəsi Azərbaycanın təmsilindən gələnlərin idarə olunmasının optimal modelini gördü. Altıncısı, bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının global təhlükəsizliyə töhfə verən meqa layihələrin reallaşdırılmasında əvəzedilməz faktor olduğunu da aydın sezdı" - deyə Sədaqət Vəliyeva bildirib.



Sədaqət Vəliyeva eləvə edib ki, İstanbulda Prezident İlham Əliyev ABŞ-in dövlət katibi Reks Tillerson ilə görüş keçirməsi, ABŞ-in Azərbaycana dəstəyinin bir daha vurğulanması, eyni zamanda, rəsmi Vaşinqtonun ölkəmizin global və regional təhlükəsizliyə verdiyi töhfələri yüksək dəyərləndirməsi də xüsusi məqam kimi yadda qaldı.

Gülyanə

Azər Həsrət: "Ermənistani müdafiə etmək üçün imkanlar tükənib"

Cəbhədə baş verənlər barəsində beynəlxalq təşkilatların susqunluğuna, yerinə yetirilməyən BMT qətnamələri kimi məsələlərə adətən əsəbi reaksiya veririk. Çünkü ədalet istəyirik. Amma bu dəfə əsəbi deyil, pozitiv yanaşmaq istərdim". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların bəzilərinin susqunluğu bizim mövqeyimizle razılaşmaq əlamətidir: "Yəni bizi qarşı deməyə söz tapsayırlar, mütləq deyərdilər. Tapa bilmirlər. Eyni zamanda belə düşüne bilərik ki, həmin qurumlar arṭıq o qənaətə gəlib ki, Ermənistani müdafiə etmək üçün imkanlar tükənib. Azərbaycan öz bildiyyi yolla Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edib işğal faktını aradan qaldıra bilər. Bu isə bizi ən qısa müddədə horbi güclə işğalçını torpaqlarımızdan qovub ədaləti bərpa etməyə haqq verir. Biz belə edərək, yəqin ki, o təşkilatlar susmağa davam edəcəklər".



Yanvar-iyunda Gömrük Komitəsi bütçəyə 1,148 milyon manatdan çox vəsait daxil edib

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət bütçəsinə 1 milyard 148 milyon 556,79 min manat daxil olub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, gömrük daxilişmaları ötən ilin analoji dövrü ilə müqayisədə 153 milyon 177,52 min manat və ya 15,39 faiz artıb. Bu ilin altı ay ərzində gömrük rüsumları üzrə dövlət bütçəsinə daxilişmalar 312 milyon 237,89 min manat, idxlə edilən malların əlavə dəyər vergisi üzrə 788 milyon 440,53 min manat, aksizler üzrə 32 milyon 716,77 min manat, yol vergisi üzrə isə 15 milyon 161,60 manat təşkil edib.

Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov iyulun 17-də saat 11.00-da Tovuz şəhərindəki idman kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil Nazirliyindən AZERTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 10-dan 13-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya <http://edu.gov.az/az-contacts/request> elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyəti məsələləri döyüd ifade edən ərifə ilə müraciət etsinlər.



12 iyul 2017-ci il

Bütün dönyanın beynəlxalq terrorla necə mübarizə aparmağın lazımlığını müzakirə etdiyi bir vaxtda Ermenistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribatını həyata keçirdi. Füzuli rayonunun Alxanlı kəndində işgal edilmiş ərazilərdən atılan top atəsi nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Bu hadisə özlüyündə heç bir zaman qəbul edilməyəcək işdir. Dönyanın ən qəddar insanları belə onu kəskin şəkildə qınayırlar. Rəsmi Bakı baş verən bu hadisəyə ciddi reaksiya verib və düşməndən təxribatlarını dayandırmasını tələb edib. Türkiyə rəsmi orqanları da dinc sakınların qətlə yetirilməsini ciddi şəkildə qınayıb. Bu kimi hallara son qoyulmasını tələb edib. Bununla yanaşı, bir sıra böyük dövlətlərin susduğunu görürük. Yaxın Şərqiye humanitar faciədən danışan dairələrdən nədənsə səs çıxmır. Ancaq həmi bilməlidir ki, belə əməlləri ilə Ermenistan regionu böyük fəlakətlərə sürükleməkdə davam edir. Həmin prosesin qarşısının alınması bir zərurətə çevrilib.

Uşaq qatilləri: erməni silahlı qüvvələri bədəməlindən əl çəkmir

Ermenistan hakimiyətinin siyasetdə heç bir əqləqi və hüquqi sərhəd tanımadığı hamiya məlumdur. Daima işgal etdiyi Azərbaycan ərazilərindən dinc insanlara güllə yağıdır. Başlıca qeyri-insani əməllərindən əl çəkmirlər. Onlar müxtəlif bəhənlərlə bu kimi təxribatçı və vəhişli işlərini davam etdirirlər.

Son olaraq Füzuli rayonunun Alxanlı kəndində iki dinc sakının qətlə yetirilməsi növbəti facia oldu. Məsələ həlak olanların nənə-nəvə olmasında və onların günahsız olaraq qətlə yetirilməsindədir. Bütün dünya bu vəhişli qətlə yetirilməsi ikən erməni KİV-i başqa məqamlardan bəhs etməkdədir. Aydın görünür ki, "soyqırımı" deyib göz yaşı tökən bir cəmiyyətdə haqq-ədalət və vicdan axtarmaq səmərəsiz işdir. Lakin milli kimliyindən asılı olmayaraq qətl edilən bir körpənin dünyadan getməsinə səviyyəsizcə laqeyd qalmaq və hətta bunu doğru saymaq heç bir sərhədən sağlamış qanmazlıqdır.

Ermenistan KİV-i vəziyyəti elə təqdim etməye çalışır ki, guya heç bir şey olmayıb, Azərbaycan tərəfi öz marağına görə hay-küy salıb. Reallıqda 2 yaşlı körpəni bütün Alxanlı dəfn edib, özü də nənəsi ilə yanaşı! Bu mənzərə erməni vicdanını tərəpetmirsə, o cəmiyyəti heç nə və heç kimse xilas edə bilməyəcək.

Bizim üçün düşündürəcə bir məqam hadnəsinin baş verdiyi gün Rusiya XİN-in qəribi xəbərdarlığı oldu. Moskva erməni əsilli Rusiya vətəndaşlarına qarşı Azərbaycanın rəsmi orqanlarının ayrı-seçkilik etdiyindən danışır. Bu, ən azından real vəziyyətə hörmətsizlikdir və Rusiya-Azərbaycan münasibətlərinin ruhuna qətiyyən uyğun gelmir. Moskva təcavüzkar ermənistandan təxribatlarına son qoymağı tələb etmək əvəzinə, Azərbaycandan şübhələndiyi şəxslərə qarşı laqeyd qalmağı tələb edir.

Kreml, görəsən, Ermenistana neçə Azərbaycan əsilli Rusiya vətəndaşının səfər etdiyi haqqında bilgiye malikdir? Malik deyil, çünki belə şəyələr olmur. Səbəb ondan ibarətdir ki, Ermenistan azərbaycanlıları öz yurdlarından deportasiya edib və hər bir azərbaycanlıya qarşı düşməncəsinə davranır. Heç bir azərbaycanlı İrvana adı turist kimi, yaxud qonaq olaraq getmeye ürək etmir (iranda yaşayanlar istisnadır, çünki bu məsələyə xeyli fərqli kontekstdə baxmaq lazımdır).

Növbəti qətləm: Ermenistanın təxribatları daha geniş miqyas alır

Bunlardan başqa, Rusiya hansı səbəbdən öz vətəndaşı olan 2 azərbaycanının qanunsuz rejim tərefindən həbs edilərək işgəncə verilməsinə ciddi reaksiya nümayiş etdirmir? Dəfələrə müraciət edilməsinə baxmayaraq, Rusiyanın rəsmi kurumları Azərbaycan əsilli öz vətəndaşlarının taleyi ile maraqlanmayıblar. Sözdə bir sira şeyləri deməkdən başqa bir iş görməyiblər.

Bəs neyə görə erməni vəhşiliyinin növbəti dəfə özünü göstərdiyi bir vaxtda dost Rusiya ədaletin deyil, təcavüzün yanında durur? Bu kontekstdə Azərbaycanın Minsk qrupunun həmsədr dövlətlərindən konkret izahat tələb etmesi mənətiq deyilmə? Bakı sakınlarının Rusiya, ABŞ və Fransa səfirliliklərinin qarşısında etiraz etməsi tam təbii deyilmə? Əlbəttə, təbiidir. Hətta azdır. Daha sərt və konkret addımlar atmağın zamanıdır. Ermenistan layiqli cəzasını almadan onun təxribatlarının dayanacağına düşünmək sadələvhəldür.

Bu bağlılıqda Türkiyənin hadisəyə reaksiyası çox maraqlıdır. Qardaş dövlətin Xariçi İşlər Nazirliyi, deputatları və sıratı vətəndaşları erməni təxribatının qarşısının alınması vacibliyini vurğulayıblar. Dinc insanların qətlə yetirilməsinin heç bir rasional izahı ola bilmədiyi ayrıca ifadə ediblər. Türkiyədən başqa heç bir böyük dövlət bu qanlı cinayətə obyektiv münasibət bildirməyib. Hətta dost və qardaş İrandan da səs çıxmayıb. Səbəb?

Regiona təhdid: risk mənbəyi məhv edilməlidir

Məsələnin digər tərefi ATƏT-in Minsk qrupu həmsədrlərinə Ermenistanın növbəti dəfə hörmətsiz yanaşması ilə bağlıdır. Məlumdur ki, yaxın vaxtlarda Azərbaycan və Ermenistan xarici işlər nazirlərinin görüşü olmalıdır. Həmsədrler dəfələrə bəyan ediblər ki, mövcud status-kvo saxlama bilməz. O, dəyişməlidir. Bunun əsas anlamı ondan ibarətdir ki, işgalçi erməni qoşunları Azərbay-

canı tərk etməlidirlər. BMT və digər beynəlxalq təşkilatlar tərefindən tanınmış sərhədlər bərpa olunmalıdır.

Bu istiqamətdə Azərbaycan sözünü getdikcə daha qətiyyətli və əsaslı ifadə edir. Beynəlxalq ictimaiyyət də artıq qeyri-müəyyənliyin davam etməsinə razi deyil. Çünkü bu halda bütövlükde region üçün təhlükə qalır. İstənilən vaxt vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir.

Rəsmi İrevan buları anladığından hər vacib görüş ərefəsi təxribat tərəfdır. İndi körpə bir uşağı qətlə yetirən Ermenistanla hansı məsələləri müzakirə etmek olar? Onlar hansı argumentlə dinc sakınları top atəşinə tutduqlarına haqq qazandırmağa çalışacaqlar? Mümkün deyil. Ermənilər bu vəhşiliklərin də bedəlini ödəmelidirlər.

Onu vurğulamaq lazımdır ki, hazırda dönyanın bir sıra regionlarında dinc insanlara qarşı terror aktları tərəfdilər. O cümlədən Suriyada müsəlman uşaqlar bomba yağışı altında həlak olurlar. BMT həmin vəziyyətlə bağlı dəfələrə narahatlığını bildirib. Humanitar fəlakətə son qoymasına çağırıb. Dönyanın bir sıra siyasi liderləri də bu barədə mövqelərini bildiriblər.

Gözləmək olar ki, azərbaycanlı körpənin və yaşlı qadının evində olduğu zaman qətlə yetirilməsinə də Parisdən, Berlindən, Londondan, Vaşinqtondan, Tokiodan, Pekindən reaksiya olacaq. Lakin hələlik susurlar. Deməli, bu kimi hadisələrin tekrarlanmasından beynəlxalq ictimaiyyətin də payı vardır. Onlar azərbaycanlılarla bağlı baş verənlərə lazımi qiymət vermirlər. Bu pis və qəbuledilməz mənfi ənənənin dəyişməsi zəruridir. Yalnız ondan sonra Ermenistan və onun havadarları davranışlarında diqqətli ola bilərlər.

İndi hər dəfə təxribat tərəfdənən Sarkisyan rejimi əmindir ki, himayədarları onu müdafiə edəcək və beynəlxalq aləmdən heç bir qıraq eşitməyəcək. Ciddi əks-reaksiya olmayıacaq. Heç bir sanksiya tətbiq edilməyəcək. Buna görə də istədiyini etməkdədir.

Azərbaycan tərəfdən buna bənzər bir addım olsa (biz şərti deyirik, çünki azərbaycanlılar dinc insanlara, xüsusilə uşaqlara qarşı belə davranımlar), bütün dünya hay-küy salar. Ortaya İsləm terrorizmindən tutmuş, ağla gəlməyən iftiralar atarlar. Bunlar, təəssüf ki, acı təcrübədən yaranmış qənaətlərdir.

Başqa bir məqamı da vurgulamaq yerinə düşərdi. Baş verən hadisələr göstərir ki, Azərbaycan Ordusu düşməni sarsıtmak üçün həmişə hazır vəziyyətdədir. Təcavüzkarla anında verilən dəqiq cavablar, onların qarşısını kəsir. Mümkündür ki, müyyən zamanda Azərbaycan Ordusu növbəti güclü zərbesi ilə Ermenistan silahlı qüvvələrinin dərsini versin. Görünür, onlar başqa dil bəşərələr. Bu barədə işğalçılara dəfələrle xəbərdarlıq edilib. Azərbaycan tutduğu mövqeyindən bir addım belə çəkilən deyil. Çünkü haqq onun tərefindədir.

Eyni zamanda, əsl dostla saxta dostlar arasındakı fərqli növbəti dəfə göründü. Sözdə çox vədər verənlər real vəziyyətdə təmamilə başqa cür davranışları. Onlar dolayı ilə təcavüzkarı ciddi müdafiə edirlər. Həm də Azərbaycana təzyiqlər göstərməyə çalışırlar. Təbii ki, bu üsul nə erməniləri, nə də onların himayədarlarını bir yana çıxara bilməz. Bütün hallarda Azərbaycan istədiyinə nail olacaq.

Nəhayət, Ermenistan sanki dönyanın böyük dövlətlərinə bir mesaj verir. Rəsmi İrevan Cənubi Qafqazda geosiyasi sabitliyi hər an poza bileyəcəyinə işarə edir. Yaxın Şərqiye vəziyyətinin kəskinleşməsi və İran məsələsinin daha da həssaslaşması fonunda bu, olduqca təhlükeli təsir bağışlayır. Terrorun bizim regionda əl-qol açması ehtimalı artır. Bunun mənbəyinin də Ermenistan olduğunu aydınlaşdır. Ermeni silahlı dəstələri uşaqları və qocaları keçən əsrin 90-cı illərində olduğu kimi göz qırpmadan qətlə yetirə bilərlər. Onların İŞİD, PKK, yaxud "əl-Qaide" dən həmin aspektde heç bir fərqi yoxdur. Bu prosesi dayandırmaq bütün insanlığın vəzifəsidir.

Newtimes.az

SİYASİ RAKURS

Erməni general ölkəsinin Azərbaycan qarşısında hərbi balansının zəif olduğunu etiraf etdi

Arkadi Ter-Tadevosyan:

“Azərbaycan hücuma keçə bilər”



Ermənistanın Azərbaycan-la arasında olan hərbi güc balansı çoxdan pozulub. Azərbaycanda o qədər silah var ki, onlar silah muzeyi yarada bilər". SİA xəbər verir ki, bu barədə erməni hərbi eksperti, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı işgalçılıq siyasetində iştirak etmiş "komandos" ləqəbli general-major Arkadi Ter-Tadevosyan Rusyanın Azərbaycana silah satması ilə bağlı fikirlərini 1in.am saytına açıqlayarkən deyib. Lakin o, növbəti dəfə sərsəmləyərək, bildirib ki, guya Ermənistanın elə bir silahı var ki, həmin silahdan Azərbaycanda yoxdur. O, buna misal kimi "insan faktorunu" göstərib. Əslində, bu gün Ermənistanın hansı səviyyədə çabalağan ölkə olduğunu, ölkədə səfələtin, acliğin, kütləvi köçərlərin baş aldığıını nəzərə alarsaq, erməni generalının "insan faktoru" kontekstli fikirlərinin, həqiqətən də, gülünc olduğunu görə bilərik.

Onun özü də vəziyyətin heç də işgalçi Ermənistən və Qarabağ separatçıları üçün ürəkaçan olmadığını çox yaxşı dərk edir

Başqa tərəfdən, bu gün Ermənistan orduunda hərbi xidmətə aparmaq üçün insanların tapılmaması, xüsusiylə, aprel müharibəsində qoca və yaşlıların ordु sıralarına götürülərək, cəbhə xəttine göndərilmələri, müharibə sırasında onların çoxunun həlak olmaları da, belə qənaətə gəlməyə əsas verir ki, Arkadi Ter-Tadevosyan bu kimi fikirləri ilə daxili publikaya yönəlmış siyaset yürüdür. Halbuki onun özü də vəziyyətin heç də işgalçi Ermənistən və Qarabağ separatçıları üçün ürəkaçan olmadığını çox yaxşı dərk edir. Ele də uzağa getməyərək, biz erməni generalının Azərbaycan keşfiyyatının öten ilin aprelində apardığı əməliyyatları tam şəkildə yerinə yetirdiyini, qarşıya qoyulan məqsədin öhdəsindən gəldiyini açıqlaşdır etməyə məcbur olmuşdu. Bu baxımdan, onun indiki zamanda erməni orduyunun "insan faktorunun" Azərbaycanda olmaması iddiası yalnız istehza doğura bilər.

Silah balansı gücünün Azərbaycanın tərəfində olduğunu deyən Ter-Tadevosyan, bunu belə izah edib ki, Azərbaycan tərəfi yalnız Rusiyadan deyil, eyni zamanda, Pakistan, Türkiyədən, İsraildən de silah elde edir.

Rövşən NURƏDDİNÖĞLU

Monoetnik Ermənistən çoxmillətli Azərbaycan qarşısında acizdir

Daha bir diqqətəkici məqam Arkadi Ter-Tadevosyanın aşkar erməni millətçiliyini, şovinizmliyini və ölkəsindəki monoetnikliyini eks etdirən fikirləridir. Belə ki, erməni general Azərbaycanın aldığı silahlарın Ermənistana və "DQR"ə qarşı işlədəcəyini deyib. Lakin "insan faktoru" məsələsində guya Azərbaycanın Ermənistana "uduzduğunu" iddia edən sərsəm general belə deyib. SİTAT: "Bizim bilmədiyimiz böyük oyun oynanır. Biz, (ermənilər-R.N.) bir millət olaraq öz vətənimizi qoruyur, onlar isə (azərbaycanlılar - R.N.) çoxmillətlidirlər, ona görə də inanıram ki, Azərbaycan əhalisinin hamısı elinə silah alıb döyüşsün..." (?!-R.N.).

Göründüyü kimi, Arkadi Ter-Tadevosyan bu məsələdə də ciddi səhvə yol verib. Görünür, o öz millətçiliyinə və şovinizm ideyalarına o qədər aludə olub ki, hər kəsi erməni kimi görməyə başlayıb. Bu sərsəm general unutmamalıdır ki, ister birinci Qarabağ müharibəsində, isterse də hazırkı vaxtlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən onurlarla ləzgilər, avrular, talişlər, yəhudilər, ruslar və s. xalqların nümayəndəleri olub, bundan sonra da olacaq. Çünkü monoetnik Ermənistənən fərqli olaraq, çoxmillətli Azərbaycan xalqı bir amal uğrunda - ərazilərinin bütövlüyü uğrunda bir emre hazırlır.

Daha böyük miqyaslı döyüslərə başlanıla bilər"

Arkadi Ter-Tadevosyan Türkiye faktorusuna da toxunaraq, Azərbaycanla bu ölkə arasındakı six əməkdaşlıqdan narahat olduğunu gizləməyib. "Onların (Azərbaycan və Türkiyə-R.N.) gələcəkən bağlı, çox güman ki, planları var"-deyə iddia ireli sərsəm general Rusyanın silah satması amilinə də toxunub. SİTAT: "Rusyanın siyaseti belə bir ardıcılıqlı düzülüb: o, silah almaq istəyən hər kəse silah sata bilər. Bu sualda müxtəlif baxışlar var. Bəziləri deyirlər ki, Rusiya vəziyyəti gərginləşdirmək istəyir. Mən də deyərdim ki, Rusyanın siyaseti, məhz belədir - onlara pul lazımdır. Çünkü həzirdə çətin vəziyyətdə olan Rusiyaya gelir mənbəyi lazımdır".

Daha bir maraqlı nüans Ter-Tadevosyanın cəbhənin təmas xəttində lokal atışmaların get-gedə daha böyük miqyasda keçə bilecek ehtimallarını etiraf etməsidir. "Artıq lokal qarşidurmalar geridə qalıb və hazırda daha böyük miqyaslı döyüslərə başlanıla bilər"-deyə erməni generalı bildirib.

Beləliklə, adicə bu müsahibəni təhlil etdiyimiz zaman belə bir nəticəyə gələ bilərik ki, ermənilərin hazırkı vəziyyəti köpəyin bir tərəfdən hürüb, digər tərəfdən quyrug bulmaq məsələne bənzəyir. Bu gün işgalçi Ermənistən mövcud vəziyyəti, məhz bundan ibarətdir və onlar hər an başlaya bilecək müharibənin qorxusu ilə yatırıyanları. Hərdən əsl reallıqları və iç üzlərini açıqları zaman biz bir daha bütün bunların şahidləriనən çevrilirik.

Erməniliyin ana fəlsəfəsi: gücün yalnız qadılara və uşaqlara nümayishi

Yaxud mülki vətəndaşlarımızı qətlə yetirən ermənilər bir daha qorxaq, şərəfsiz və uşaq qatili olduqlarını nümayiş etdirdilər

Xəber verdiyimiz ki- mi, Ermənistən or- dusunun bölmələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaataanlardan və dəzgahlı qumbara- atanlardan atəş tutublar. Er- mənilərin bu təxribati nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdüli Quliyeva Sahibe



İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdüli Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdüli Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya çatdırıla- raq əməliyyata götürüllər. Hazırda həkimlər onun da vəziyyətinin ağır-stabil olduğunu bildirirlər. Ən dəhşətlisi isə odur ki, bu təxribat nəticəsində 2 yaşlı Quliyeva Zəhra Elnur qızı qanına qəltən edildi. Bu hadisə bir daha bizlər 2011-ci ilde Tovuz rayonunda 11 yaşlı Aygün Şahmuradovanın çaydan tapdıq kuklanın əlinde partlamasını, 2014-cü ilde Ağdam rayonunun Şixlər və Ayaq Qərvənd kəndlərini atəş tutaraq, Novruz bayramını qeyd edən bir azərbaycanlı uşağı öldürüləməsini xatırlatdı. Bütün bunların bir daha ermənilərin ana fəlsəfəsi olduğu yenidən öne çıxdı. Yəni gücün yalnız qadılara və uşaqlara nümayiş etdirilməsi ancəq faşist və terroru ermənilərə xasdır. Məhz mülki vətəndaşları- mızı öldürən ermənilər bir daha qorxaq, şərəfsiz və uşaq qatili olduqlarını nümayiş etdirdilər. Ermənistən silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşaqın qətlə yetirilməsi Ermənistəndə hökumətin Xocalı soyqırımında töötədiyi amansız qətləmən davamı və eyni qanıçən zəhniyyətin növbəti məhsuludur. Eyni zamanda, mülki əhalinin məskunlaşdırığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terroru Ermənistən rejiminin qanıçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənliklilik münasibətini əyani şəkildə nümayiş etdirdi.

Ermənistən Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusiylə, 1949-ci il Cenevrə konvensiyaları və ona 1 sayılı Əlavə, həmçinin, Uşaqların Hüquqlarına və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyaların ciddi şəkildə pozulmasıdır. Dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və tezyiqi ilə üzləşir. Lakin terroru dəstekləyən və bilavasitə, onu dövlət siyasetinin prioritet istiqamətinə çevirmiş Ermənistənən münasibətədə isə beynəlxalq təşkilatlar susurluq nümayiş etdirir və yaxud bir neçə kəsərsiz açıqlama ilə işlərini bitmiş hesab edirlər. Axi, ne baş vermelidir ki, nəhayət, beynəlxalq təşkilatlar lazımı reaksiyanı versinlər? Dinc sakinlərin, xüsüsən də, 2 yaşlı körpənin vəhşicəsinə qətl edilməsi beynəlxalq təşkilatların nəzərində Ermənistəndəki rejimə tezyiq etmək üçün kifayət qəder ciddi və faciəli hadisə deyilmi?

Dünya ictimaiyyəti diqqət yetirməlidir ki, Ermənistən dinc sakinləri ölkələrindəki quldur rejimin repressiyalarından qaçaraq, Azərbaycana pənah getirir və burda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlılar. Azərbaycanın mülki vətəndaşları isə Ermənistən dövləti tərəfindən qətlə yetirilir, onların təsərrüfatları, şəxsi əmlakları ağır silahlardan dağıdılır. Bütün bunlar, bir daha sübut edir ki, cəzasızlıq mühiti Ermənistənən heç bir beynəlxalq konvensiyaya, bu konvesiyalardan irəli gələn öhdəliklərə məhəl qoymamasına zəmin yaradır.

1992-ci ilde Ermənistən tərəfindən Azərbaycan torpaqları işğal edilərən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtəsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürürlər. Ancaq Ermənistən, nəinki bu mötəbər beynəlxalq təşkilatın qərarlarına əməl etmir, hətta öz işgalçılıq siyasetini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndirməyə çalışır. Həmçinin, Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin, müntəzəm olaraq, atəş altında saxlanması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədi şəkildə atılan addımlardır.

4 iyul 2017-ci ilde erməni silahlı birleşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi, bir daha sübut etdi ki, Ermənistən dövləti regionda sülh və əmin-amanlığın, asayışın bərqrər olmasına istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyaseti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır. Sarkisyan rejiminin reallaşdırıldığı son qanlı aksiyalar, bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, sadəcə olaraq, Azərbaycanın sülhperər siyaseti münaqişənin aloylanması qarşısını alır. Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə, bütün məsuliyyət Ermənistən dövlətinin üzərinə düşür.

"Ses" Analitik Grupu

TƏRS BAXIŞ

Müsavatçılar Xədicə İsmayıllı hədəfə aldı

Səxavət Soltanlı: “Qərargahımıza gəlib, səfər haqqında mümkün məlumatları almali və yaymalı idi”

Ozunu gah “araşdırmaçı jurnalist”, gah da “hüquq müdafiəçisi” kimi ictimai rəyə sırişməyə çalışan Xədicə İsmayıllı bədəfə Müsavat üzvlərinin hədəfinə tuş gəlib. Belə ki, hələ bir müddət bundan öncəyə qədərkı vaxtlarda da X.İsmayıllı müsavatçıların arasında kifayət qədər soyuqluq var idi. Buna səbəb onun AXCP sədri Əli Kərimliyə və “Milli Şura”ya yaxınlığı idi. Ancaq X.İsmayıllı “siyasi məhbus” siyahısı üstündə tərəflərini saxladıq cəbhəçilərlə münasibəti pozulduqdan sonra bu dəfə müsavatçıların ittiham atəşlərinə məruz qalıb.

“Xədicə İsmayıllı yenə də əsas siyasi təşkilatları aşağılayıb”

Buna səbəb isə, Müsavat rəhbərliyinin ötən ay Gürcüstana etdiyi səfər və həmin səfərdə xarici təşkilatlar qarşısında qrant dilənməsi olub. Daha dəqiq desək, müsavatçıların qondarma “siyasi məhbus” Əfqan Muxtarlı məsələsindən yararlanaraq, qrant alacaqlarını öyrənən X.İsmayıllı bu prosesdən də kənardə qaldığını öyrəndikdən sonra hiddətlənib və sosial şəbəkədə Arif Hacılıya, Səxavət Soltanlıya, Məstafa Hacıbəyliyə, xüsusilə də, Müsavatın sabiq başqanı İsa Qəmbərə húcuma keçib. Lakin onun bu húcumu effektli olmayıb, əksinə, müsavatçıların cavabı, onu demek olar



ki, siyasi proseslərdən kənarlaşdırıb.

Məsələn, Müsavat partiyasının başqan müavini S.Soltanlı X.İsmayıllı ittihamlarına cavab olaraq, öz səhifəsində yazar. SİTAT: “...Xədicə İsmayıllı yene də ehtiyac olmadığı halda əsas siyasi təşkilatları aşağılayıb, ehtiyac olmadığı halda Müsavat partiyasından təbliğat işi qurduğu üçün incib ...”

“Əslində, bu səfər barədə Xədicə İsmayıllı maraqlanmalı, yazmalı idi...”

Soltanlıya görə, müsavatçıların Gürçüstan səfərinin partiya tərəfindən zəif işıqlandırılması X.İsmayıllı onlara hücum etməsi üçün bir bəhanəyimdir.

Xədicə xanım o səfəre əhəmiyyət verməyə bilər”-deyə status yayan başqan müavini iddia edib ki, əgər qarşı tərəf özünü jurnalist kimi təqdim edirə, ilk növbədə, onlar bununla maraqlanmağa borclu idilər. Beləliklə, X.İsmayıllı ittihamlarını

cavablandırıran S.Soltanlı yazar: “Normalda bu səfəri Xədicə xanım, digər jurnalistlər, siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndləri, eləcə də, digər Əfqan Muxtarlı mədəfi edənlər yaymalı, təbliğ etmeli idilər”.

Müsavatçı funksioner əlavə olaraq, qarşı tərəfi siyaseti bilməməzlilikdə də suçlayıb və bunu belə izah etməyə çalışıb ki, başqan A.Hacılının ALDE təşkilatının rəhbəri ilə görüşməsi və təbliğatını pis hal hesab etməsi “siyasi bilməməzlilikdir”.

“Dron vasitəsi ilə izlənmək sizə nəzə demirmi, Xədicə xanım?”

Soltanlı X.İsmayıllı Müsavatın maraqlarına pel vurdugunu da bildirir: “On azı Əfqan Muxtarlı işi kontekstində bu səfər geniş təbliğ olunmalı idi, xüsusilə Xədicə İsmayıllı tərəfindən. Əksinə, Xədicə xanım bu işi etməli olan adamları da qorxudur, çəkindirir bu işdən. Təessüf ki, müəyyən qədər de nail olur”.

Sonda isə S.Soltanlı dolayı yollarla opponəntini xarici keşfiyyata işləməkdə günahlandırıb. “Dron vasitəsi ilə izlənmək sizə nəzə demirmi, hörmətli Xədicə xanım?”-deyə qeyd edən müsavatçı funksionerin bu ittihamları isə, hələlik, cavabsız qalıb. Statuslar isə yalnız X.İsmayıllı ələ salmaqla başa çatıb...

Rövşən NURƏDDİNOĞLU

Arif Hacılının mənətiqsiz çağrımasına təpkilər gəldi

Sərdar Cəlaloğlu: “PKK”-nin mövqeyi ilə Arif Hacılının bu fikirlərində heç bir fərq yoxdur”



na çok zaman qalmayıb. Belə bir şəraitde Azərbaycanda fealiyyət göstərən erməni-pərəst qruplar, təxribatçı sektalar öz aləmlərində “siyasi taktika” işlətdiklərini zənn edərək, məqsədli şəkildə sünü çağrıqlarla ürek bulandırırlar. Məsələn, A.Hacılının məlum çağrıqları nəyə hesablanmışdı və bu cür ağılsız, mənətiqsiz çağrıqları onun nəyinə lazımdı?

“A.Hacılının fikirləri Azərbaycan və Türkiyə xalqlarının heysiyyətinə toxunduğu üçün doğru qəbul edilə bilməz”

Müsavat başqanının çağrımasına münəsibet bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, A.Hacılının Türkiyə ilə bağlı bu çıxışı, ilk növbədə, Avropadan xal qazanmağa he-sablanıb: “Bu cür fikirlər tamamilə səhvdir

və Azərbaycan siyasetçisine yaraşmayan hərəkətdir. Mən Arif Hacılının fikirləri ilə razı deyiləm ki, guya prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn tələblərinə əmel etmir və sairə. Ərdoğanın atlığı bütün addımlar Türkiyə dövlətinin maraqlarına tam uyğundur”.

ADP sədri S.Cəlaloğlu qeyd edib ki, Türkiye tarixən Azərbaycanı erməni qırğınından xilas edib: “Necə ki, vaxtilə Nuru Paşanın qoşunları gəlib Bakını ermənilərdən azad edib, sabah da lazım gəlse, Türkiye Qarabağın azad olunmasında bize yaxındın kömək edəcək. Buna heç kəsin şübhəsi olmasın. Türkiyə bizim on böyük dostumuz və qardaşımızdır. Arif bəyin deyişində fərqli olaraq, Türkiyə lazımla zaman gəlib Qarabağda bizimlə ciyin-ciyyinə vuruşub. Təkcə Türkiyənin Azərbaycan Ordusuna, mütəmadi olaraq, hərbi və siyasi dəstək vermesi, onu göstərir ki, rəsmi Ankara Qarabağ məsələsində bize lazımı köməyi edir. Arif Hacılının Ərdoğanın emri ilə Türkiyənin gəlib Qarabağı azad etməsi fikirlərinə gəldikdə isə, hesab edirəm ki, bunun üçün, ilk növbədə, suveren Azərbaycan dövləti var. Azərbaycanın istəyi ilə Türkiye hər zaman bize lazımı dəstəyi verməyə hazırlıdır. Bir daha deyirəm, mən Arif Hacılının Ərdoğan haqqında fikirlərini qeyri-ciddi hesab edirəm. Bu, ən böyük strateji mütəffiqimiz olan Türkiyəyə qarşı hörmətsizlikdir”.

Samir

Havanın temperaturu 37 dərəcəyədək yüksələcək

A zərbaycanda iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişik buludlu olacağı, arabir tutulacağı, əsasən yaqmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərqi küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında ge-



ce 20-23°, gündüz 27-32° isti, Bakıda gecə 21-23°, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer tezyiqi norma daxilində 760 mm ci-ve sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron əmərliliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvələndə 22-23°, Türkən, Hövəsan, Sahil, Şıxda 24-25° isti olacaq. Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, iyulun 14-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraitini və meteoroloji amillərin normal sutkalıq gedisi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yaqmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşek çaxacağı, yağış yağacağı ehtimalı var. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gedəbəy rayonlarında bəzi yerlərdə şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yaqmursuz keçəcək. Lakin səher bəzi yerlərdə şimşek çaxacağı, qışamüddətli yağış yağacağı ehtimalı var. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yaqmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qışamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 28-33° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

Azərbaycanın elmi strategiyası: problemlər, perspektivlər

Bu gün demokratik - hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inkişaf edən Azərbaycan öz elmi strategiyasını yaradaraq, daha yüksək zirvələri fəth etməyə çalışır.

Müasir elmin inkişaf strategiyasında əsas problem:

1. Elmin maliyyələşdirilməsi və ya,
2. Elmin özünü müaliyyələşdirilməsi problemidir.

Bu gün Azərbaycan mövcud elmi-tədqiqat mərkəzlərini müasir avadanlıqlarla təchiz etməklə, onları dünya elmi standartları seviyyəsinə yüksəldir. Mütəxəssisler göstərilər ki, indi çoxlu ictimai təşkilatlar, o cümlədən, elm və təhsil sahəsində beynəlxalq və milli elmi mərkəzlər, assosiasiylar, fondlar, habelə, akademiyalar yaradılır. Cəmiyyətdə gedən proseslərde ictimai-istəməz ictimai rəyin rolü artır və bu təşkilatlar ictimai rəyə böyük təsir göstərilərlər. Demokratik cəmiyyətdə hamının səsi bərabər olduğu kimi, belə təşkilatlar da bir hüquqi şəxs olaraq ictimai-siyasi proseslərə qatılmaq üçün eyni hüquqi imkanları malikdirlər.

Elmin inkişaf strategiyasında yalnız böyük alımların fərdi yaradılığı, keşfərin nəzərə alınması, bütöv elm sisteminin perspektiv inkişaf istiqamətləri müəyyən olunur: "Ayrıca götürülmüş bir şəxs üçün fərdi məqyasda elmle məşğul olmaq, ola bilsin ki, ancaq bir düşüncə prosesidir. Baxmayaraq ki, bu düşüncənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayıncı, o, ən böyük yenilik de olsa, hələ elmə aid olmayıacaqdır. Yeni hətta fərd üçün də elm fərdi məqyas daşıya bilmez. O ki qala cəmiyyət üçün, xalq üçün. Müəyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual eyləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmet edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir.

Bəli, elm planetar və ümum-bəşəri hadisədir. Vahid böyük elm prosesine daxil ola bilməyen, ele bil ki, özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayılın bilməzler. Böyük elmə daxil olmağın isə öz şərtləri vardır.

Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaq, artıq keçilmiş yolların künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm hesab edilə

bilməz.

Hətta ən böyük ölkə belə, elmin bütün sahələrində müasir tələblər səviyyəsində tədqiqat işləri apara bilməz. Bu, çox ağır, baha başa gələn və böyük resurslar tələb edən bir işdir.

Bu gün Azərbaycan tətbiqi və fundamental elmlərin inkişafı üçün dövlət səviyyəsində tədbirlər görür.

Dünyanın super dövlətləri - ABŞ, Böyük Britaniya, Çin, Yaponiya elm sahəsində keşfərin tətbiqi sayesində yüksək nəsilərə əldə ediblər.


Azərbaycan postsovət dövründə yüksək tətbiqi kadrlardan, elm potensialından və müasir innovation, İTK-nin, elmin qabaqcıl təcrübəsindən istifadə edərək, özünün elmi inkişaf strategiyasını qura bilir.

Bu gün mütəxəssislər elmin inkişaf strategiyasında aşağıdakı istiqamətlərə diqqət yetirilməsini tövsiyə edirlər:

si elmin özüdür. Əlbətə, burada əldə olunan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni elmi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal sahəsində isə istifadə olunacaqdır. Lakin ünvan və zaman qeyri-müəyyəndir.


3. Beləliklə, fundamental elmlər milli ideallardan daha çox, ümum-bəşəri ideallara xidmet edir. Bu sahələrdə de Azərbaycanın böyük elm adamlarının, riyaziyyat və təbiətşünaslıqda yeni istiqamətlərin əsasını qoymuş görkəmli şəxsiyyətlərin böyük xidmətləri vardır.

Azərbaycanın elmi strategiyası milli ideallarla yanaşı, ümum-bəşəri ideallara da xidmet edir. Eyni zamanda, Azərbaycan elmi dünyaya keşflərini milli ideallar namənə nəzəri cəhətdən istifadə edir. Müasir fizikanın, məsələn, elementar zərrəciklər nəzəriyyəsinin, kvant elektrodinamikasının, ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə onsuza tədqiq olunacaqdır. Bu sahələrdə əldə olunan yeni elmi biliklərin tətbiqi Azərbaycanın texniki imkanları şəraitində onsuza məmən deyildir. Fundamental elmlərin ön cəbhəsində əldə



1. Əsas məsələ bundan ibarətdir ki, yerli iqtisadiyyatın ehtiyaclarına uyğun olan tətbiqi elm sahələrinin inkişafına diqqət da-ha da artırılmalı, bu sahələrdəki işlər həm maddi, həm də mənəvi aspektlərdə stimullaşdırılmalıdır.
2. Fundamental elmlərdə isə, nəinki konkret tətbiqi sahələr, hətta tətbiq istiqamətləri də irəli-cədən müəyyənləşdirilə bilər. Burada elmi axtarışların sıfarişçi-

edilən yeniliklər, ancaq çox yüksək texnika və texnologiya bazasında istifadə olunmaqla, praktik səmərə verə bilər. Azərbaycanda bu sahələrin ancaq nəzəriyyəsi ilə, əslində, nəzəriyyə də çox vaxt operativ eksperimental dəstek tələb etdiyindən, riyaziyyati ilə məşğul olurlar. Bəli, riyaziyyat yegane sahədir ki, burada eksperimental baza və müvafiq texnoloji inkişaf səviyyəsi olmadan da,



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

da gedən elmi proseslərdəki iştirakı pərakəndə xarakter daşırmır mı? Elmi tədqiqatın, elmi informasiyanın, əslində, çox qiymətli olduğu bir zamanda biz tədqiqatçılarımızın nəticələrini dünya elmine havayı bağışlamırıq? Əlbətə, bütün sahələrdə olduğu kimi, burada da, biz öz milli mentalitetimizə uyğun olaraq, genişqəblilik nümayiş etdirdə bilərik. Lakin hər şeyin bir hüdudu vardır. Biz özümüzün ən yüksək sərvətimiz olan intellektual potensialımızdan praqmatik düşüncə ilə istifadə etməyi bacarmalıyıq. Bunun üçün dünya elm praktikasında məlumat modellər vardır ki, müstəqil dövlət olduqdan sonra bu barədə də düşünməliyik. Biz istedadlı gencərimizə qrantlar verərək, onların elmi fəaliyyət layihələrini maliyyələşdirən beynəlxalq fondların "səxavətinə" də, nəhayət, səmiyyət və sadəlövhələk müstəvivindən fərqli bir müstəvidə qiymət verməliyik.

Biz intellektual mülkiyyət haqqında, patent haqqında, sadəcə, qanunlar qəbul etməklə kifayət-lənməyərək, onların Azərbaycanın gerçekliyində, həqiqətən, işləməsinə nail olmalıdır. Bütün bu deyilənlər, ilk növbədə, fundamental elmlər sahəsindəki tədqiqatlarımiza aiddir".

Ulu Öndər Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, elmində demokratik principlərə əsaslanmasını göstərmişdir: "Elm müstəqildir, başqa sahələrdəki kimi, elmində də demokratik principlər tam tətbiq olunmalıdır".

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Alımlar: Saçlar ən çox oktyabrda töküür

Sveç alımlarınə görə, payızın gelişti təkcə havaların soyuması və yağışların çıxalması ilə müşayiət olunmur. Bir çox qadınların saçları məhz payız mövsümündə güclü töküür. Məlumdur ki, bir saç tükü 2-6 il yaşayır. Bir saç follikulundan inkişaf edən tük 2-6 ay ərzində uzanır və sonra təxminən üç ay ərzində dincəlir. Saç tökürlərinin 90 faizi artım vəziyyətindədir, 10 faizi isə dincəlir. Saçlar əsas etibarilə yay aylarında gurlaşır və başın dərisini ultrabənövşəyi şüalardan qoruyur. Payızda isə onların böyük qismi dincəlmək fazasına keçir. Qadınlarda saç tökülməsi oktyabr ayında ən yüksək həddə çatır. Ekspertlər onu da bildirlərlər, saçların tökülməsinə təkcə payız fəsli səbəb deyildir. Vəziyyəti ağırlaşdırın bir çox digər amillər vardır. Organizmin nasaz olduğunu məhz saçların durumu göstərir. Saçların tökülməsini, məsələn, tərkibində beta-blokatorlar və ya retinoidlər olan bəzi dərman preparatlarının qəbulu, yaxud dəmir çatışmazlığı və bundan qaynaqlanan anemiya doğurur.



SOK iddia: Alkoqol kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır



Gündə iki dəfə spirtli içki içmək kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ABC NEWS xəber verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişiler üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payin rehbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır. Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.

Məlum olub ki, gündə iki dəfə spirtli içki içmək birinci dəfə ürək xəstəliyi ile rastlaşan kişilərdə alkoqoldan istifadə etməyənlər məqayisədə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Başqa səbəblərdən ölüm riskini isə 12% azaldır. İçkinin növü isə burada xüsusi rol oynamır. Əsas məsələ içkinin miqdardır. Tədqiqatçılar hesab edirlər ki, bu həm ürək tutmalarından əvel, həm də sonra faydalıdır, amma hər bir pasientin fərdi göstərişləri də əsasdır. Demək bunu bütünlükə hamiya aid etmək olmaz, həmçinin qadın pasientlərə alkoqolun kömək edib-etmədiyi məlum deyil.

Xoruldayan qadınlar qocalanda ağıllarını itirirlər

Alimlər görə xorultu xoşagelməz hal olmaqla yanaşı, həm də sağlamlığa ziyanırd. Xorultu özlüyündə ağıcayıñın hava ilə dolub boşalmışında müyyən pozğunluğun yarandığını göstərir. Üstəlik, bir çox xoşagelməz xəstəliklər töredir. Kaliforniya Tibb Universitetinin mütəxəssislerinin xorultu mövzusunda son tədqiqatları göstərib ki, əger xoruldamadan zərif cinsin nümayəndəsi əziyyət çekirse, onda ahil yaşlarında həmin qadında kəməğiliq, yaxud Altsheymer xəstəliyinin inkişafı riski yüksəlir. Məsələ bundadır ki, xorultu tənəffüs prosesində problem yaradır, yeni baş beyin oksigenle kifayət qədər təchiz olunmur və nəticədə onun funksiyaları pozulur. Statistik məlumatlar göstərir ki, dünya qadınlarının 30 faizi xoruldadığı üçün yuxunun müddətinin və keyfiyyətinin pozulmasından əziyyət çəkir. Alımların xorultonun yalnız qadın organizmində təsirini təhlil etmələrinə baxmayaraq, onun kişilərə də eyni dərəcədə təsir göstərdiyi ehtimal olunur.

BAŞSAĞLIĞI

"Ses" qəzetiñin baş redaktoru Bəhruz Quliyev Mirkazım Seyidova atası

HEYDƏR MÜƏLLİMİN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzətde AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

12 iyul

Velosipedçilərimiz İtaliya və Belarusda növbəti reyting xalları qazanıblar

Velosiped idmanının şose növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reyting xalları ilə əlamətdar olub. İdmançılarımız bu yarışlarda 33 xal əldə ediblər.

AZERTAC xəber verir ki, İtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci "Giro d'Italia Internazionale Femminile" 10 mərhələli dünya turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reyting xalı əldə edib. Birinci mərhelede komanda ötüşməsində 7-ci olan Y.Pavluxinanın qazancı 10 xal olub. On mərhələn yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıblar. Belarusun paytaxtı Minskde təşkil olunan 1.2 kateqoriyalı birgündək "Minsk Cup" yarışında isə ölkəmizin elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib. O 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib. Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytingində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayıda idmançı ilə təmsil olunmasına da şərait yaradır.



Basketbolçularımız Avropa çempionatında güclərini sınayacaqlar

Bu il ölkəmizin basketbol tarixində ilk dəfə milli komandalarımız 3 yaş qrupunda Avropa çempionatına qatılacaqlar. AZERTAC xəber verir ki, iyulun 14-dən 23-dək Ruminiyanın Oradea şəhərində keçiriləcək Avropa çempionatında (divizion B) kişilərdən ibaret U-20 millimiz gücünü sınayacaq. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri Slovakiya, Böyük Britaniya, Rusiya, Niderland komandaları ilə birlikdə "B" qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü iyulun 14-də Rusiya yığmasına qarşı keçirəcək. Daha sonra iyulun 23-30-da Elşən Yusubovun başçılığı altında U-16 yığma komandamız Andorrada keçiriləcək qıtə birinciliyinə (divizion C) qatılacaqlar.

Iyulun 28-dən avqustun 6-dək Tallində (Estoniya) U-18 yaş qrupunda Avropa çempionatını (divizion B) keçiriləcək. Milli komandamız yarışda birincilik uğrunda mübarizə aparacaqlar.

"Qəbələ"- "Yagelloniya" oyununu almaniyalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ"- "Yagelloniya" (Polşa) oyununun hakimləri müyyənənşib. Iyulun 13-də "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın baş hakimi almaniyalı Marko Fritz olacaq. Ona həmyerililəri Holger Gunter Henzel və Marsel Pelgrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi belaruslu Yevgeni Tratsyuk, hakim-inspektor isə Erol Ersoy (Türkiyə) olacaq.



UEFA klubların yeni reyting siyahısını açıqlayıb

UEFA klubların yeni reyting siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, 442 klubun yer aldığı siyahıya "Real" başçılıq edir. "Atletiko" 2-ci, "Barselona" isə reyting cədvəlində 3-cü yerdə qərarlaşır. Qiṭənin ali futbol qurumunun tərtib etdiyi siyahıda Azərbaycanın yeddi komandası var. Təmsilçilərimiz arasında ən yaxşı göstərici "Qarabağ" a məxsusdur. Ağdamlılar 17.650 xalla 91-ci sıradə qərarlaşıblar.

7.400 reyting xalına sahib "Qəbələ" 166, 6.400 xali olan "Neftçi" 183, 5.150 xala malik olan "İnter" isə 218-ci sıradə yer alıb. 279-cu pillədə qərarlaşan "Kəpəz" in və 280-ci olan "Xəzər Lənkəran" in da 3.650 xali var. 309-cu pillədə yer alan "Zirə" nın isə 3.150 reyting xali var.

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzətde AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.